



Prezident İlham Əliyev Fələstinin xarici işlər nazirini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Fələstin Dövlətinin xarici işlər naziri Riad Malkini qəbul edib.

AZƏRTAC xəbər verir ki, nazir Riad Malki Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Riad Malki İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair fəvqəladə Zirvə toplantısında Azərbaycan Prezidenti-

nin iştirakının çox əhəmiyyətli olduğunu qeyd etdi və bu tədbirdə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Qonaq Bakıda keçirilən Qoşulmama Hərəkatı nazirlər konfransının önəmini vurğuladı və bu tədbirdə iştirakından məmnunluğunu ifadə etdi.

Dövlətimizin başçısı Fələstinin xarici işlər naziri Riad Malkinin Bakıda keçirilən tədbirdə iştirakının önəmini qeyd etdi. Prezident İlham Əliyev Azərbay-

canın hər zaman Fələstin Dövlətinin və Fələstin xalqının yanında olduğunu vurğuladı, İstanbulda keçirilən Zirvə toplantısında ölkəmizin iştirakını bu həmrəyliyin nümayişi kimi dəyərləndirdi.

Prezident İlham Əliyev Mahmud Abbasın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Fələstin Prezidentinə çatdırmağı xahiş etdi.

AZƏRTAC

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaşın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlət naziri Ənvər Qarqaş Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırdı. Bakıda keçirilən Qoşulmama Hərəkatı nazirlər konfransının önəminə toxunan Ənvər Qarqaş dövlətimizin başçısı ilə bundan əvvəl keçirilən görüşü məmnunluqla xatırladı. Ölkələrimiz arasında əlaqələrə toxunan Birləşmiş Ərəb Əmirlikləri-

nin xarici işlər üzrə dövlət naziri Azərbaycanda turistlər üçün viza rejiminin sadələşdirilməsini yüksək qiymətləndirərək, bunun ölkəsindən xeyli sayda turistlərin Azərbaycana gəlməsi işinə böyük təkan verdiyini vurğuladı.

Dövlətimizin başçısı Bakıda keçirilən Qoşulmama Hərəkatı nazirlər konfransında Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaşın iştirakının önəmini qeyd etdi. Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirdi, BƏƏ-dən Azərbaycana gələn turistlərin sayının ildən-ildə artmasını məmnunluqla vurğuladı. Dövlətimizin başçısı Azərbaycanda tu-

rizmin inkişafı sahəsində görülmə işlərə toxunaraq, viza rejiminin daha da sadələşdirilməsi istiqamətində əlavə addımların atılmasının nəzərdə tutulduğunu dedi və BƏƏ-dən gələn turistlərin təkə Bakıya deyil, regionlara da səfər etmələrinin önəmini qeyd etdi.

Görüş zamanı iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Şeyx Xəlifə bin Zayed Al Nəhyanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə çatdırmağı xahiş etdi.

AZƏRTAC

K.K.Xasiyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq **qərara alıram**:

1. Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərini

görə Könül Kazım qızı Xasiyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 4 aprel 2018-ci il.

Prezident İlham Əliyev İordaniyanın informasiya və kommunikasiya üzrə dövlət nazirini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də İordaniya Həşimilər Krallığının informasiya və kommunikasiya üzrə dövlət naziri Məhəmməd əl-Momanini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Məhəmməd əl-Momanini İordaniya Krallığı II Abdullah ibn Əl Hüseynin Prezident İlham Əliyevə və Azərbaycan xalqına salamlarını və ən xoş arzularını çatdırdı. Qonaq qeyd etdi ki, ölkəsi Prezident İlham Əliyevin liderliyinə, Azərbaycana və Azərbaycan xalqına dərin rəğbət hissi ilə yanaşı, İordaniyada ölkəmizin əldə etdiyi uğurların maraqla izləndiyini deyən Məhəmməd əl-Momanini Azərbaycanın mühüm beynəlxalq tədbirlərlə ev sahibliyi edən bir nümunə ölkə olduğunu bildirdi.

İordaniya Krallığı ilə Azərbaycan Prezidenti arasında olan şəxsi

dostluq əlaqələrinin ikitərəfli münasibətlərimizdə böyük rolunu qeyd edən Məhəmməd əl-Momanini İordaniya Krallığı tərəfindən Azərbaycanla həm siyasi, həm də iqtisadi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı göstərişlər verdiyini dedi. Azərbaycanın Qoşulmama Hərəkatı nazirlər konfransına ev sahibliyi yüksək qiymətləndirən İordaniya Həşimilər Krallığının informasiya və kommunikasiya üzrə dövlət naziri Məhəmməd əl-Momanini bu tədbirə dəvətə görə minnətdarlığını ifadə etdi.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev İordaniya Krallığı II Abdullah ibn Əl Hüseynlə şəxsi dostluq əlaqələrinin iki ölkə arasında münasibətlərin inkişafına töhfə verdiyini vurğuladı. İordaniyanın Azərbaycana dost ölkə olduğunu bildiren dövlətimizin başçısı ölkələrimiz arasında siyasi sahədə yaxşı

münasibətlərin olduğunu qeyd etdi, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, o cümlədən ticarət dövryyəsinin artırılması və investisiya imkanlarından istifadə edilməsinin vacibliyini vurğuladı. Azərbaycanın mühüm beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrildiyini məmnunluqla qeyd edən Prezident İlham Əliyev Qoşulmama Hərəkatı nazirlər konfransının əhəmiyyətinə toxundu və Azərbaycanın Qoşulmama Hərəkatına qarşıdan gələn sədrliyi illərində ölkələrimizi maraqlandıran məsələlərlə bağlı uğurlu əməkdaşlıq həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi.

Prezident İlham Əliyev İordaniya Krallığı II Abdullah ibn Əl Hüseynin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniya Krallığına çatdırmağı xahiş etdi.

AZƏRTAC

Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Hindistan Respublikasının xarici işlər naziri xanım Suşma Svaracın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Hindistan Respublikasının xarici işlər naziri Suşma Svaracın Qoşulmama Hərəkatı nazirlər konfransında iştirakının əhəmiyyətinə toxunaraq səfərin, eyni zamanda, ikitərəfli münasibətlərimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi.

Bakıda keçirilən Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransının əhəmiyyətinə toxunan Suşma Svarac Hindistanın bu təşkilatın təsisçi üzvü olduğunu vurğuladı və təd-

birdə iştirakından məmnunluğunu ifadə etdi. Ölkələrimiz arasında tarixi əlaqələrin mövcud olduğunu deyən Suşma Svarac bu gün də ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirdi və ticarət dövryyəsinin böyük həcmdə artmasını əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi. O, ölkəsində genişmiqyaslı iqtisadi islahatların həyata keçirildiyini qeyd edərək bu sahədə Hindistanın böyük potensiala malik olduğunu dedi. Nazir ölkəsinin Bakı-Tbilisi-Ceyhan layihəsində iştirakının önəmini vurğuladı və eyni zamanda, digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirdi. Hindistanlı nazir ölkəsinin Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən "Şimal-Cənub" və "Cənub-Qərb"

beynəlxalq nəqliyyat dəhlizi layihələrində əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğuladı.

Öz növbəsində, ticarət dövryyəsinin artmasından məmnunluğunu ifadə edən dövlətimizin başçısı ölkələrimizin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, sərmayə qoyuluşu, ticarət, nəqliyyat, turizm sahələrində əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinin zəruriliyini qeyd etdi. Bakı-Tbilisi-Ceyhan qlobal layihəsində Hindistanın iştirakından məmnunluğunu bildirən Prezident İlham Əliyev gələcəkdə Hindistanın digər şirkətlərinin Azərbaycan iqtisadiyyatında investor kimi iştirak edəcəyinə ümidvar olduğunu bildirdi.

AZƏRTAC

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Dünya Turizm Təşkilatının

baş katibi Zurab Pololikaşvili qəbul edib. AZƏRTAC xəbər verir ki, Prezi-

dent İlham Əliyev Zurab Pololikaşvili Dünya Turizm Təşkilatının baş katibi vəzifəsinə seçilməsi münasi-

bətilə təbrik etdi və ona işində uğurlar arzuladı. Dövlətimizin başçısı Azərbaycanın Dünya Turizm Təşkilatı ilə ənənəvi uğurlu əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq Zurab Pololikaşvilinin ölkəmizə səfərinin əlaqələrin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Azərbaycan Prezidenti ilə görüşündən qürur hissi keçirdiyini deyən Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili rəhbərlik etdiyi qurumun və özünün fəaliyyətinə Azərbaycanın verdiyi dəstəyə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı Azərbaycanda son illər turizmin sürətlə inkişaf etdiyini, ölkəmizə gələn xarici qonaqların sayının qumadan artdığını məmnunluqla qeyd olundu. Bakıda və regionlarda turizmin inkişafı üçün yüksək səviyyədə infrastrukturun yaradılması istiqamətində genişmiqyaslı işlərin həyata keçirildiyi vurğulandı, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

AZƏRTAC

Ağcabədi rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi məqsədi ilə yaradılmış “ASAN xidmət” mərkəzləri fəaliyyətə başladığı gündən qısa müddət ərzində ölkə əhalisinin böyük rəğbətini qazanmışdır. Vətəndaşların dövlət xidmətlərindən operativ istifadə etməsinə təmin etmək məqsədilə Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı və Quba regional “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması nəticəsində 1500 yeni iş yeri yaradılmışdır.

Bu sahədə işlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Ağcabədi rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.52.4-cü yarımbəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı Azərbay-

can Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılınsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 4 aprel 2018-ci il.

AZƏRTAC

MDB seçki müşahidə missiyası qərargahının rəhbəri Baş Prokurorluqda olub

Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov aprelin 4-də Müstəqil Dövlətlər Birliyinin (MDB) seçki müşahidə missiyası qərargahının rəhbəri Yevgeni Sloboda ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Zakir Qaralov seçkilərin azad şəkildə öz iradələrini ifadə etməsi, seçkilərin

demokratik və şəffaf şəraitdə keçirilməsi üçün ölkəmizdə görülən işlərdən danışıb. Baş prokuror seçki qanunvericiliyinin pozulması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə qonağa ətraflı məlumat verib.

Söhbət zamanı seçki prosesində yol verilən qanun pozuntuları ilə bağlı Baş Prokurorluğa daxil olan cinayət

xarakterli məlumatların təxirəsalınmadan araşdırılmasının təmin edilməsi məqsədilə işçi qrupunun yaradıldığı xüsusi vurğulanıb.

Y.Sloboda ölkəmizdə olduğu müddətdə keçirdiyi görüşlərin əhəmiyyətindən söz açaraq, seçkilərin normal keçirilməsi üçün hər cür şəraitin yaradıldığını, ötən seçkilərlə müqayisədə dairə seçki komissiyalarının üzvləri-

nin peşəkarlıqlarının daha da artdığını şahidi olduğunu qeyd edib. O, bu işdə Mərkəzi Seçki Komissiyası ilə yanaşı, prokurorluq orqanlarının maraqləndirmə sahəsindəki əməyini yüksək qiymətləndirib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

AŞPA-nın 33 nəfərlik missiyası Azərbaycanda prezident seçkilərini müşahidə edəcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək.

AZƏRTAC sechki.2018.az saytına istinadla xəbər verir ki, bu barədə AŞPA-nın ictimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.

Məlumatda bildirilir ki, 33 nəfərlik nümayəndə heyətinə rəsmiyyətli deputat Violel Rikard Badea rəhbərlik edəcək. Onlar ATÖT Parlament Assambleyası və ATÖT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidəçiləri ilə birlikdə seçkiləri izləyəcəklər.

Missiyanın namizədlər və ya onların nümayəndələri, siyasi partiya rəhbərləri və Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşləri nəzərdə tutulur. Nümayəndə heyətinə səfər zamanı Venesiya Komissiyasının üzvü - Avropa Şurasının müstəqil hüquqi ekspertlər qrupu hüquqi yardım göstərəcək.

Missiyanın aprelin 10-da Bakıya gəlməsi gözlənilir. Onlar seçki ilə bağlı ilkin rəylərini aprelin 12-də açıqlayacaqlar.

AZƏRTAC

Bakı Limanına Çin tərəfindən verilən liman avadanlıqları təqdim olunub

Bakı Limanına Çin tərəfindən verilən liman avadanlıqları təqdim olunub.

AZƏRTAC xəbər verir ki, aprelin 4-də “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Əsas Yük Terminalında Çin Xalq Respublikasının İqtisadi və Texniki Mübadilə üzrə Beynəlxalq Mərkəzinin təqdim etdiyi 34 ədəd liman yükqaldırıcı və yükneqlədici avadanlıqlarının təqdimat mərasimi keçirilib. Ümumi dəyəri 3 milyon 867 min ABŞ dolları həcmində olan avadanlıqlar Azərbaycan və Çin hökumətləri arasında imzalanan qrant müqaviləsi əsasında Bakı Limanına təqdim olunub. Onların arasına 16-sı 1,5 tondan 20 tona qədər yük aşıra bilən avtoyüksəyicilər, 2 ədədi 45 tonluq teleskopik konteyner yükləyicisi, 3 ədədi 30 tonluq traktor üçün qoşqu, 1 ədədi 220 tonluq çətin relyefli kran və sair avadanlıqlar daxildir.

Tədbirdə çıxış edən Baş nazirinin müavini Abid Şərifov qeyd edib ki, 26 illik diplomatik əlaqələrə malik Azərbaycanla Çin ke-



çen il ən böyük ticarət dövryyəsinə imza atıblar. Belə ki, 1,2 milyard dollara çatan ticarət əlaqələri bundan sonra da inamla artacaq. “Bu gün Çin hökumətinin təqdim etdiyi yeni texnika bütün növ və istənilən çəkiddə yüklərin konteyner və açıq yüklərin aşınlamasında Bakı Limanının işini həm sürətləndirəcək, həm də rahatlaşdıracaq. Hesab edirik ki, Çin hökumətinin bu hədiyyəsi, eyni zamanda, Azərbaycanın strateji “Kəmə - Yol” layihəsində oynadığı mühüm rola verilən bir dəyərdir”.

Çinin Azərbaycandakı səfiri

Vey Cinhua vurğulayıb ki, son illər iki ölkə rəhbərliyi arasında mütəmadi səfərlərin baş tutması, əməkdaşlığa dair bir çox sənədlərin imzalanması iki ölkə münasibətlərinin inkişaf xəttini müəyyənləşdirib.

Səfir bildirib ki, Çin tərəfi Azərbaycanın Avrasiya nəqliyyat qovşağında xüsusi üstünlüklərə malik olmasına diqqət verir və Çin şirkətlərinin Azərbaycan tərəfi ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığa dəstək verir: “Bu gün Bakı Limanına təqdim olunan avadanlıqlar Azərbaycanın yük qəbul etmə potensialını daha

da artıracaq, regionda ticarət və logistika mərkəzi rolunu möhkəmləndəcək”.

Səfir 2018-ci ilin mayın 8-11-də ilk dəfə Bakı şəhərində keçiriləcək Dünya Limanlar Konfransının əhəmiyyətini vurğulayıb və bildirib ki, gələn il eyni tədbir Çinin Quanjou Limanında baş tutacaq.

Bakı Limanının baş direktoru Taleh Ziyadov qurumun əməliyyat sistemi, tətbiq olunan ən son texnologiyalar haqqında qonaqlara məlumat verib. T.Ziyadov vurğulayıb ki, “Kəmə - Yol” layihəsinin Azərbaycandan keçən Orta Dəhlizin inkişafı daha çox Çin şirkətinin yeni Bakı Limanının xidmətlərindən istifadəsinə zəruri edəcək. Eyni zamanda, bu gün təqdim olunan texnika da limanın yükdaşıma əməliyyatlarının effektivliyini artıracaq.

Daha sonra yeni texnikaların təhvil-təslim edilməsi ilə bağlı aktı Baş nazirinin müavini Abid Şərifov və Çinin ölkəmizdəki səfiri Vey Cinhua imzalayıb.

AZƏRTAC

Böyükkişi Ağa oğlu Ağayev

Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli alim və pedaqoq, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Cərrahiyyə Mərkəzinin direktoru Böyükkişi Ağa oğlu Ağayev 2018-ci il aprelin 4-də ömrünün 90-cı ilində vəfat etmişdir.

Böyükkişi Ağayev 1928-ci il sentyabr ayının 10-da Sabirabad rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1944-1949-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə fakültəsində ali təhsil almışdır.

1950-ci ildə Sabirabad rayon xəstəxanasında əmək fəaliyyətinə başlayan Böyükkişi Ağayev burada 1954-cü ilədək həkim-cərrah işləmişdir. O, 1954-1957-ci illərdə Moskva şəhərində İkinci Moskva Dövlət Tibb İnstitutunun cərrahiyyə üzrə aspiranturasında oxumuş, aspiranturani bitirdikdən sonra, 1958-1960-cı illərdə Həştərxan Tibb İnstitutunun cərrahiyyə kafedrasının assistenti olmuşdur.

1960-cı ildə Bakıya qayıdan Böyükkişi Ağayev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Onkologiya İnstitutunda əmək fəaliyyətini davam etdirərək 1967-ci ilədək İnstitutun cərrahiyyə şöbəsinin baş elmi işçisi və şöbə müdiri vəzifələrində çalışmışdır.

1968-ci ildə Azərbaycan Tibb Universitetinin hospital cərrahiyyə kafedrasına professor seçilən Böyükkişi Ağayev 1973-cü ildən ömrünün sonuna qədər universitetin ikinci cərrahi xəstəliklər kafedrasına rəhbərlik etmiş və bütün bu illər ərzində tibb kadrılarının hazırlanmasında mühüm xidmətlər göstərmişdir. O, eyni zamanda, 1988-1999-cu illərdə Elmi Tədqiqat Qastroenterologiya İnstitutunun, 1999-cu ildən etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Cərrahiyyə Mərkəzinin direktoru vəzifələrini tutmuşdur.

Böyükkişi Ağayev 1957-ci ildə namizədlik, 1966-cı ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1968-ci ildə professor elmi adına layiq görülmüşdür. O, 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.

Azərbaycanda tibb elminin yeni biliklərlə zənginləşdirilməsi və tədrisində akademik Böyükkişi Ağayevin xüsusi rolu və əməyi vardır. Respublikada cərrahi gastroenterologiya elmi məktəbinin yaradıcılarından olan alimin dəyərli tədqiqatları bu istiqamətdə fundamental araşdırmaların aparılması və onların müalicə işində tətbiqi üçün geniş imkanlar açmışdır. Alim eksperimental nəticələr əsasında təcrübi tövsiyələri və



ixtiraları ilə tibb elminə tədqiqatçı töhfələr vermişdir.

Böyükkişi Ağayev 400-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiyanın, üçcildlik “Cərrahi əməliyyatlar atlası”nın, dərslək, ixtiralar və səmərələşdirici təkliflərin müəlifidir. Ölkənin gastroenteroloq həkimlərinin bütöv bir nəslı Böyükkişi Ağayevin tədqiqatlarından bu gün mötəbər mənbə kimi istifadə etməkdədirlər. Alimin xarici dillərdə işıq üzü gören fundamental-nəzəri əhəmiyyətli əsərləri elmi ictimaiyyət arasında rəğbətlə qarşılanmışdır.

Böyükkişi Ağayevin rəhbərliyi ilə 9 tibb üzrə elmlər doktoru, 52 tibb üzrə fəlsəfə doktoru və çox sayda yüksəkixtisaslı cərrah gastroenteroloq hazırlanmışdır. Dünyanın bəzi tanınmış səhiyyə mərkəzlərində alimin yetirmələri hal-hazırda uğurla çalışmaqdadır. Böyükkişi Ağayev mötəbər beynəlxalq konfrans və simpoziumlardakı məzmunlu çıxış və məruzələri ilə Azərbaycanın müasir tibb elmini layiqincə təmsil etmişdir.

Böyükkişi Ağayevin ictimai fəaliyyəti də səmərəli olmuşdur. O, bir sıra beynəlxalq elmi cəmiyyətlərin üzvü və 12-ci çağış Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir.

Akademik Böyükkişi Ağayevin ölkədə təbəbət inkişafı və həkim kadrının yetişdirilməsi sahəsində xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Görkəmli alim, gözəl pedaqoq və qayğıkeş insan Böyükkişi Ağayevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham ƏLİYEV, Mehriban Əliyeva, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Əli Əhmədov, Hacıbala Abutalıbov, Oqtay Şirəliyev, Akif Əlizadə, Əhliman Əmiraslanov, Cəmil Əliyev, Ədilə Namazova, Fazil Qurbanov, Sudeyif İmamverdiyev, Geray Gəraybəyli

Çin tərəfindən Azərbaycanda məktəblərə 20 minə yaxın kompüter verilib

Çin hökuməti ilə Azərbaycan hökuməti arasında imzalanan qrant müqaviləsinə əsasən Azərbaycanda məktəblərə 20 minə yaxın kompüter təqdim edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazirinin müavini Abid Şərifov deyib.

O bildirib ki, Çin hökuməti ilə imzalanan qrant müqaviləsinə əsasən kənd təsərrüfatı, yol tikintisi və başqa sahələrə texniki avadanlıqlar təqdim olunub. Bununla bağlı qurumlar Nazirlər Kabinetinə müraciət ünvanlayır və bu müraciətlər dəyərləndirilərək Çin hökumətinə bildirilir. Bunun əsasında isə avadanlıqlar ölkəmizə gətirilir.

AZƏRTAC

XİN:

Fransa ərazisinin qondarma rejimin təbliğat məntəqəsinə çevrilməsi bu ölkənin qərəzsizliyi barədə ciddi suallar doğurur

ATÖT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransaya Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərdə yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Aşot Qulyan adlı şəxsin səfəri ilə əlaqədar kəskin etirazımızı ifadə edirik.

Bu fikri AZƏRTAC-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O deyib: “Təəssüflə qeyd edirik ki, Azərbaycanın Xankəndi şəhərinin sakini olan və Ermənistan Respublikasının diplomatik pasportu ilə

səyahət edən Aşot Qulyanın Avropa İttifaqının ərazisinə daxil olması Ermənistan və Avropa İttifaqı arasında vizaların sadələşdirilməsi və readmissiya haqqında sazişin tələblərinin pozulması ilə müşayiət olunmasına baxmayaraq, Fransa tərəfindən bu səfərin qarşısının alınması üçün heç bir tədbir görülməyib”.

Hikmət Hacıyev qeyd edib ki, bu kimi səfərlərin sisteməlik hal alması və Fransa ərazisinin qondarma rejimin təbliğat məntəqəsinə çevrilməsi həmsədr ölkə kimi Fransanın qərəzsizliyi barədə ciddi suallar doğurur, beynəlxalq səviyyədə və Azərbaycan ictimaiyyətində Fransanın nüfuzuna və etibarlılığına əsaslı şübhə salır.

Diqqətə çatdırılıb ki, Fransanın yerli özünüidarəetmə orqanları üzrə ümumi məəcəllənin LL1115-1 və LL1115-5-ci maddələri, həmçinin Fransa XİN və DİN tərəfindən hökumətin yerlərdə səlahiyyətli nümayəndələri olan perfektlərə rəhbərlik edən baş nazirinin müavini Abid Şərifov qeyd edib ki, 26 illik diplomatik əlaqələrə malik Azərbaycanla Çin ke-

“Amma Fransanın mərkəzi hökumətinin yer-

lərdə səlahiyyətli nümayəndələri olan perfektlər tərəfindən Fransa qanunlarına uyğun olaraq qondarma rejimlə Fransanın bəzi yerli orqanları arasında imzalanmış qanunsuz sənədlərin ləğv edilməsini müşahidə etmirik.

Bu yaxınlarda Korsika ilə əlaqədar məsələlər meydana çıxan zaman Fransanın mərkəzi hakimiyyəti tərəfindən qəti mövqə nümayiş etdirildiyi halda, Fransanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimin öz ərazisində təşviqinə imkan yaratması ikili standartların növbəti nümunəsi kimi qiymətləndirilir.

BMT Təhlükəsizlik Şurasının daimi üzvü ola-

raq, Fransanı öz üzərinə düşən öhdəliklərinə, beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməyə, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyinə qarşı olan bu kimi əməllərin qarşısını almağa çağırır.

Azərbaycan Respublikasının Fransadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə bu məsələ ilə əlaqədar nota təqdim edəcək.

Azərbaycan tərəfi bundan sonra Fransa ilə münasibətlərində qarşılıqlı prinsipindən çıxış edəcək”, - deyir XİN-in mətbuat xidmətinin rəhbəri vurğulayıb.

AZƏRTAC

Hindistanın xarici işlər naziri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib



Azərbaycanda səfərdə olan Hindistanın xarici işlər naziri xanım Suşma Svarac aprelin 4-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad

edib, məzarı önünə əklil qoyub.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən

qonaq ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

AZƏRTAC

Tvinning layihəsinin yekun tədbiri keçirilib



Aprelin 4-də Milli İncəsənət Muzeyində "Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Mədəniyyət və Turizm Nazirliyinə dəstək" Tvinning layihəsinin yekun tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iki il müddətində davam edən layihənin Azərbaycan hökuməti və Avropa İttifaqı (Al) tərəfindən imzalanmış müqaviləyə əsasən reallaşdığını bildirib. Diqqətə çatdırıb ki, Tvinningin mövzusu Azərbaycan mədəniyyət sisteminin təkmilləşdirilməsi və onun idarəetmə üsullarının modernləşdirilməsi olub. "Layihə çərçivəsində böyük işlər görüldü. Həm yerli, həm də xarici mütəxəssislər paytaxt və regionlarda muzey, klub, kitabxana və digər mədəniyyət ocaqlarının fəaliyyəti ilə bağlı əhatəli təhlillər aparılar. Azərbaycanca mədəni irsin qorunması və onun istifadə olunması ilə bağlı tədqiqat işləri həyata keçirilib. Bu layihənin əsas məqsədlərindən biri də odur ki, Avropada təbiiq edilən təcrübə tədrisçin Azərbaycanca daxil olsun və ölkəmizin mədəniyyəti Avropanın və dünyanın ən müasir üsulları ilə idarə olunsun. Burada əsas məqsəd həm idarəetmə sisteminin təkmilləşdirilməsi, həm də maliyyə mənbəyinin müxtəlifliyinin təmin olunmasıdır", - deyə nazir Əbülfəs Qarayev bildirib.

Qeyd olunub ki, Tvinning layihəsinin gerçəkləşməsi Avropa İttifaqının qərarına əsasən İtaliya hökumətinin köməkliyi ilə reallaşmış. Mədəniyyət və turizm naziri deyib: "İtalyanların təcrübəsi bizim üçün çox maraqlı oldu. Bizim mütəxəssislər bir neçə dəfə səfərdə oldular, treninqlər həyata keçirildi. Qarşılıqlı şəkildə məhsuldar sənədlər hazırlanıb və bu gün yekun olaraq onların təqdimatı həyata keçiriləcək. Layihənin iştirakçılarına təşəkkür edərək bildirirəm ki, bu təcrübə bizim üçün olduqca vacibdir. Biz ən qabaqçılıq təcrübəni istifadə edəceyik. Bu, layihə çərçivəsində ilk birgə iş deyil. Beş il əvvəl turizm sahəsi üzrə həyata keçirilən Tvinning layihəsinin müsbət nəticələrinin şahidiyik".

Mədəni irsin iqtisadi aktivə çevrilməsi Nazir Əbülfəs Qarayev bildirib ki, "Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Mədəniyyət və Turizm Nazirliyinə dəstək" layihəsinin əhatəsi olduqca genişdir. Bu layihə mədəniyyətin bütün sahələrini əhatə edir. Layihə əsasında 13 mühüm sənəd hazırlanıb, İsmayilli, Lənkəran və digər regionlara çatdırılıb. Digər regionlar da bu prosesdən məlumatlıdırlar və onlar da işlərini tədricən bu sistem üzrə qurmalıdırlar. Layihənin vacib tələflərindən biri Azərbaycanın mədəni irsinin dünyada tanınması və

təbliğidir: "Bilirsiniz ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük fəaliyyəti sayəsində Azərbaycanın mədəniyyəti bütün dünyada tanınır və qəbul edilir, maddi-mədəni irs nümunələrimiz UNESCO-nun qorunan incilər siyahısında yer alıb. Ölkə rəhbərliyinin mədəniyyət sahəsi üzrə əsas göstərişlərindən biri də budur ki, Azərbaycan mədəniyyəti bütün dünyada xüsusi termin və anlayış kimi qəbul edilməlidir. Ona görə də bu gün bizim mədəni sərvətlər dünya təcrübəsinə uyğun təqdim edilməlidir. Avropa təcrübəsi mədəniyyətə ziyan vermədən dövlətə, xalqa, bu sahədə işləyən insanlara əlavə vəsait gətirməsinə şərait yaradır. Bir sözlə, mədəni irsi iqtisadi aktivə çevirməyi öyrədir. Tvinning layihəsi çərçivəsində əldə olunan təcrübə gələcəkdə mədəniyyətin idarə edilməsi sahəsində görülməli işləri təxmin etməyə, daha səmərəli fəaliyyətə imkan yaradacaq. İşimizi dünyada qəbul edilən qaydalar və üsullara əsasən qurmaqla biz insanların mədəni istirahətini təşkil etməklə həm də dövlətimiz və çalışdığımız sahə üçün maliyyə qazanılmasına şərait yaratmalıyıq. Tvinning layihəsi çərçivəsində həyata keçirilən görüşlər və işlər sübut etdi ki, Azərbaycanın mədəniyyət sahəsi kifayət qədər islahatlara hazırdır".

Əbülfəs Qarayev sonda nazirliyin qarşısında duran əsas məqsədlərlə tədbir iştirakçıları tanış edib və bildirib ki, layihə ilə əlaqədar təklifi olan hər bir mütəxəssis bu haqda nazirliyə müraciət edə bilər.

Azərbaycanın zəngin mədəni irsi layihənin əhatəli şəkildə reallaşmasına şərait yaradıb

Avropa İttifaqının Azərbaycanda ki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Al ilə Azərbaycan arasında əlaqələrdən söz açıb, layihənin ən yaxşı təcrübəsinin Azərbaycanla təbiiq olduğunu deyib. Qeyd edilib ki, Azərbaycanın zəngin mədəni irsi müvafiq layihənin əhatəli şəkildə reallaşmasına şərait yaradıb: "Bu gün Azərbaycan və Avropa İttifaqı bir-birini kəşf etməkdədir və Azərbaycan Tvinning layihəsindən bəhrələndən ölkələr arasında ön sıralardadır", - deyə Kestutis Yankauskas qeyd edib.

O, həmçinin əlavə edib ki, layihənin müsbət cəhətlərindən biri də Avropa ölkələrindən olan turistlərin Azərbaycana marağını cəlb etməkdir. Diqqətə çatdırılıb ki, may ayında Al tərəfindən təşkil ediləcək tolarantlıq festivalına Azərbaycanın dövlət edilməsinin əsas səbəbi ölkənin mədəni sərvətlərinin zənginliyidir.

İtaliya Respublikasının Azərbaycanda ki səfiri Augusto Massari qeyd edib ki, mədəniyyət sahəsində əməkdaşlığın inkişafı ölkələr arasında siyasəti münasibətlərə də öz töhfəsini verir: "Ekspertlərimiz Azərbaycana daha çox turist cəlb edilməsi istiqamətində müvafiq bi-

AZƏRTAC

Azərbaycan ilə Hindistan arasında iki sənəd imzalanıb

Suşma Svarac:

Hindistan Azərbaycan ilə münasibətlərin inkişafında maraqlıdır

Aprelin 4-də Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədov ilə Hindistanın xarici işlər naziri xanım Suşma Svaracın görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə "Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş" və "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ADA Universiteti və Hindistan Respublikası Xarici İşlər Nazirliyinin Xarici Xidmət İnstitutu arasında Anlaşma Memorandumu" imzalanıb.

Sazişi Azərbaycanın və Hindistanın xarici işlər nazirləri Elmar Məmmədov



rov və Suşma Svarac, memorandumu ADA Universitetinin rektoru Hafiz Paşayev və Hindistan xarici işlər nazirinin katibi Ruçi Qranasqam imzalayıblar.

Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

Elmar Məmmədov bildirib ki, Azərbaycan ilə Hindistan arasında tarixi əlaqələr mövcuddur. Bu gün keçirilən görüşdə ölkələrimiz arasında ticarət, elm, mədəniyyət, enerji və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Həmçinin informasiya texnologiyaların sahəsində əməkdaşlıq

və kadr hazırlığı məsələlərinə toxunuldu. Hindistanlı nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibəti ilə bağlı ətraflı məlumatlandırıldı. Hindistan həm Qoşulmama Hərəkatı çərçivəsində, həm də ayrı-ayrı beynəlxalq sənədlərdə Azərbaycanın mövqeyini dəstəkləyir.

Nazir görüşdə hökumətlərarası komissiyaların iclasının keçirilməsinin qərara alındığını da söyləyib. O əlavə edib ki, Hindistan tərəfi hökumətlərarası komissiyaların növbəti iclasının bu ilin mayında Dehliyə keçirilməsini təklif edib. "Şimal-Cənub nəqliyyat marşrut-

larına böyük önəm veririk. Hindistan tərəfi buna maraqlı göstərir. Hindistan şirkətləri Azərbaycanda qeyri-neft sektoruna sərmayə qoyur", - deyə o qeyd edib.

Nazir Suşma Svarac görüşün məhsuldar keçdiyini, iktirafli əməkdaşlığın inkişafına, eləcə də beynəlxalq, regional məsələlərə dair müzakirələrin aparıldığını deyib. O bildirib ki, Hindistan Azərbaycan ilə münasibətlərin inkişafında maraqlıdır. Əsrərləyən mədəni mübadilə münasibətlərimizin inkişafına töhfə verir. Son illərdə Azərbaycana qoyulan sərmayələrin xeyli artdığını vurğulayan nazir görüşdə kənd təsərrüfatının, o cümlədən pambıqçılığın inkişafı ilə bağlı müzakirələr aparıldığını diqqətə çatdırıb.

Suşma Svarac qeyd edib ki, Hindistan infrastruktur, biznes və təhsilin inkişafında maraqlıdır. Azərbaycan birgə müəssisələrin yaradılması, dərmanların istehsalı üçün Hindistandan mütəxəssislər dəvət edib. "Biz nəqliyyat dəhlizlərinin yaradılmasında da maraqlıyıq. Energetika sahəsində tərəfdaşlıq etməkdən məmnunluq", - deyə o bildirdi.

Xanım nazir deyib ki, Hindistan terroru global təhlükə hesab edir, terrorizmə qarşı mübarizə sahəsində də əməkdaşlığın inkişaf etdirilməsinə ehtiyac var. O, inandığını bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə uğurlu nəticələr əldə olunacaq.

AZƏRTAC

Bakı Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin Qlobal Forumuna ev sahibliyi edəcək



Aprelin 4-də Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin Qlobal Forumunun Azərbaycanca keçirilməsi ilə bağlı memorandum imzalanıb. Memorandumu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ilə Xüsusi Olimpiya Avropa və Avrasiya Hərəkatının prezidenti David Evangelista imzalayıblar.

AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Azad Rəhimov Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını və bu foruma ev sahibliyi etməklə ölkəmizin yeni tarix yazacağını söyləyib. Nazir bildirib ki, cari il sentyabrın 24-28-də Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin Qlobal Forumu Bakıda keçiriləcək. Bu forum əqli və fiziki qüsurlu insanların göstərilən diqqət və qayğının nümayişi olacaq. Forum özünü cəmiyyətdən kənarda hiss edən insanlara böyük ilham və güc verəcək. Forumda 30 ölkədən 300-ə yaxın gənc və orta yaşlı nümayəndə bir

araya gəlməklə yeni eraya geniş və parlaq körpü salacaq. Xüsusi Olimpiya Hərəkatı bu il 50 illiyini qeyd edəcək.

Azərbaycanda olmaqdan qürur hissi duyduğunu deyən David Evangelista ölkəmizdə idmanın inkişafına və gənclərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib. Qeyd edib ki, Bakı bu misilsiz layihə üçün mükəmməl məkandır və onun mükəmməl irsi yadda qalan olacaq. Qurumun 50 illiyinə həsr olunmuş bu tədbir böyük bir çağırışla yadda qalacaq. Ziyalları, gənc liderləri, mədəniyyət xadimlərini inklüzivliyin təşviqi üçün gənclərin malik olduqları potensialdan tam istifadə etməyə çağırıraq.

Sonra David Evangelista təqdimatla çıxış edib. Tədbirdə Xüsusi Olimpiya Hərəkatının fəaliyyətindən bəhs edən videoxəbərdə nümayiş olunub.

Daha sonra Azərbaycan Xüsusi Olimpiya Təşkilatının prezidenti Şahin Əliyev

və BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin baş müşaviri Fərid Babayev hər iki qurum arasında əməkdaşlığa dair müqaviləni imzalayıblar.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

Qeyd edək ki, beş gün ərzində keçiriləcək forum Azərbaycan Hökuməti tərəfindən dəstəklənir. Tədbir iştirakçı ölkələrdə cəmiyyətin haqqında danışılan sahəyə daha geniş və əhatəli diqqət ayrılması üçün böyük qüvvə və təkan olacaq. Forum Xüsusi Olimpiya Hərəkatı çərçivəsində gənclərin sosial layihələrinin başlanılmasında yeni mərhələyə təkan verəcək. 1968-ci ildə əsası qoyulan Xüsusi Olimpiya Hərəkatının 5 milyona yaxın üzvü, 170 ölkədən tərəfdaşları var.

1990-cı ildə təməli qoyulan Azərbaycan Xüsusi Olimpiya Hərəkatı sıralarında bu gün müxtəlif yaşlara qatılan 5 minə yaxın idmançı birləşdirir.

AZƏRTAC

Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət müzakirə olunub

Azərbaycan Respublikası ilə Gürcüstan arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-Gürcüstan Qarışıq Komissiyasının növbəti iclası Bakıda keçirilib.

Azərbaycan nümayəndə heyətinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Gürcüstanın nümayəndə heyətinə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Yürüştü Nəqliyyat Agentliyinin direktoru Mixeil Xmaladze rəhbərlik edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin-



den AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan Respublikası ilə Gürcüstan arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişindaşımaları zamanı avto-daşıyıcıların qarşılaşdığı problemlər və on-

ların həlli yolları, daşımalarda inkişaf perspektivləri və digər aktual məsələlər müzakirə edilib.

Bakı şəhərinin və digər rayonların ərazisində qeyri-qanuni sərnişin daşınmasını həyata keçirən Gürcüstan avtobuslarının fəaliyyətinin qarşısı-

nın alınması, Gürcüstana Azərbaycan tərəfindən yükdəşmələrinin həcmimin artması nəzərə alaraq, "İcazə"lərin mübadilə sayının artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, 3-cü ölkəyə yük aparmaq məqsədilə Azərbaycan Respublikasına boş gələn yük avtomobillərinin sərhəd-keçid məntəqələrindən buraxılmasında eyni şəraitin yaradılması məsələsinin hər iki ölkənin gömrük orqanları ilə müzakirə edilməsi təklif edilib.

Sonda qeyd edilən, həmçinin aidiyyəti üzrə digər aktual məsələlər üzrə müvafiq Protokol imzalanıb.

AZƏRTAC

Ölkəmizin inkişafı ilə qoşa addımlayan Binəqədi

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyası son 14 ildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı daxili və xarici siyasətdə zəruri, davamlı, uğurlu qərarlar qəbul etməklə müstəqillik yolunda inamla addımlayan respublikamızın siyasi nüfuzunun və iqtisadi gücünün artmasına və Azərbaycanın nəinki regionda, habelə dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə olunacaq bir dövlətə çevrilməsinə nail olmuşdur.

Paytaxtın ən böyük yaşayış və sənaye rayonlarından olan Binəqədi rayonu müstəqillik illərində respublikamızın sosial-iqtisadi tərəqqisində mühüm rol oynayıb. Təsədüfi deyildir ki, Binəqədi rayonu da ikinci dəfə müstəqilliyini bərpa edən respublikamızla qoşa addımlayır. Bu illər ərzində paytaxtımızda və eləcə də onun qəsəbə və kəndlərində həyata keçirilən və indi də davam edən abadlıq-quruculuq, tikinti işləri Binəqədi rayonunun simasında da aydın nəzərə çarpır. Öz inkişaf tempinə görə Bakının qabaqcıl, gözəl rayonlarından olan Binəqədi, ümumilikdə müstəqil respublikamızın tərəqqisinə öz töhfəsini verir. Binəqədi rayonu Bakı şəhər inzi-

Təhsil İdarəsinin tabeliyində olan 32 ümumtəhsil məktəbi, 4 məktəbdən-kənar müəssisə—Uşaq Yaradıcılıq Mərkəzi, Uşaq Gənclər İdman Mərkəzi, Uşaq Gənclər Yaradıcılıq Mərkəzi, Uşaq Gənclər Şahmat İdman Mərkəzi və 34 məktəbəqədər təlim-tərbiyə müəssisəsi fəaliyyət göstərir. Bununla yanaşı, 4 texniki peşə liseyi (6, 9, 18 və Bakı Turizm Peşə Məktəbi), 3 musiqi məktəbi (6, 11 və 26 nömrəli), Bakı Humanitar Kolleci və 2 ali təhsil müəssisəsi—M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filiali, Əmək və Sosial Mənasibətlər Akademiyası rayon ərazisində yerləşir.

2016-2017-ci tədris ilinin sonuna

dion, 6 üzgüçülük hovuzu, 320 kiçik idman qurğusu idmanla məşğul olanların istifadəsindədir. Rayonda bədən tərbiyəsi və idmanla məşğul olanların sayı 19872 nəfərdir.

Rayon ərazisində 103 sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunlardan 6-sı mədənçixarma, 88-i emal, 4-ü elektrik enerjisi, qaz və buxarlanma, 5-i isə su təchizatı və tullantıların təmizlənməsi müəssisələridir. Rayonda fəaliyyət göstərən əsas iri sənaye müəssisələrindən neft və qazçıxarma təyinatlı "Binəqədi Oil Company" Neft Şirkəti, ayaqqabı istehsalı üzrə ixtisaslaşmış "Bot" MMC-ni, əsasən maşınqayırma üzrə ixtisaslaşmış "B.Sərdarov adına Maşınqayırma Zavodu"nu, müxtəlif təyinatlı dəmir və polad məhsullarının istehsalı üzrə ixtisaslaşmış "Bakı Poladtökmə" ATSC-ni, müxtəlif növ botalar istehsal edən "FAB Boya" və "Bilfa Boya" şirkətlərini misal göstərmək olar.

Son 14 ildə ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində böyük məsələlər qət edən, xalqa verdiyi bütün

təşkil etmişdir.

Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 62 milyon 606 min manat həcmində xidmət göstərilmişdir. Ötən dövrdə nəqliyyat sektorunda 5436 nəfər işçi çalışmış, orta aylıq əməkhaqqı 399,0 manata çatmışdır.

Rabitə müəssisələri tərəfindən Binəqədi rayonu üzrə ümumilikdə 7 milyon 99 min manatlıq xidmətlər göstərilmiş və rabitə müəssisələrində 431 nəfər işçi çalışmış, orta aylıq əməkhaqqı isə 398,3 manat təşkil etmişdir.

Son illərdə istehlak bazarında müsbət irəliləyişlər əldə edilmişdir. İstehlak bazarı dinamik inkişaf etməkdə davam etmiş və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 1 milyard 253 milyon 104 min manatlıq istehlak malları satılmışdır.

Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 422 milyon 78 min manat təşkil etmişdir. 2017-ci ildə əhaliyə göstərilən xidmətlərin 14.8%-i dövlət müəssisələrindən payına düşmüşdür. Orta aylıq nominal əməkhaqqı 431

"Bakı şəhərinin hər bir yerində çox böyük quruculuq işləri aparılır. Çox şadam ki, Binəqədi rayonunda son vaxtlar çox böyük işlər görülməyə başlanmışdır".

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.

digər infrastruktur sahələrində yeni-dənqurma və əsaslı təmir işləri aparılmış, bu istiqamətdə işlər bu gün də davam etdirilməkdədir.

Azərbaycanda gənclərlə bağlı dövlət siyasətinin müəyyənləşdirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycan gəncləri dövlətimizin hər tərəfli qayğısı ilə əhatə olunub. Mehriban bəy qoradır ki, respublika gəncləri ölkənin apancı qüvvəsinə çevriləblər. Gənclərə göstərilən dövlət qayğısı Binəqədi rayonunda da öz əksini tapıb. Əhalinin əsas hissəsini təşkil edən gənclər rayonun mədəni, sosial-iqtisadi həyatında fəallıq göstərirlər. Təsədüfi deyil ki, Binəqədə mütəmadi olaraq

sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısı yekun çıxışında qeyd etmişdir: "Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvə demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki



batı ərazisində daxil olub, paytaxtın mərkəzindən 10,5 kilometr məsafədə, Abşeron yarımadasının şimal-qərbində yerləşir. Əvvəlki adı Kirov rayonu olmuş, 29 aprel 1992-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının Qərarı ilə "Binəqədi rayonu" adlandırılmışdır. Ərazisi 169,38 kvadratmetr, inzibati mərkəzi M.Ə.Rəsulzadə qəsəbəsidir.

Rayon ərazisində yaşayan daimi əhalinin sayı 263 100, faktiki əhalinin sayı isə 400 000 nəfərə yaxın təşkil edir.

Rayonun inzibati ərazisində 5 qəsəbə—Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən, 28 May qəsəbələri (Qəsəbə inzibati ərazi dairələri), 4 mikrorayon (6, 7, 8 və 9 mikrorayonlar), eyni zamanda 7 və 8-ci mikrorayon, Dərnəgül yaşayış sahəsi ərazi hüduqlarını əhatə edən 1 saylı Sahə inzibati ərazi dairəsi (SlƏD), 6 və 9-cu mikrorayon ərazi hüduqlarını əhatə edən 2 saylı Sahə inzibati ərazi dairəsi (SlƏD) mövcuddur.

Burada yerli özünüidarəetmə orqanı olan 5 bələdiyyə fəaliyyət göstərir. 1 və 2 saylı Sahə inzibati ərazi dairəsi (SlƏD) və Dərnəgül yaşayış sahəsinin hüduqlarını əhatə edən Binəqədi bələdiyyəsi, Rəsulzadə qəsəbəsinin hüduqlarını əhatə edən Rəsulzadə bələdiyyəsi, Biləcəri qəsəbəsinin hüduqlarını əhatə edən Biləcəri bələdiyyəsi, Binəqədi qəsəbəsinin hüduqlarını əhatə edən Binəqədi qəsəbə bələdiyyəsi, Xocəsən, Sulutəpə və 28 May qəsəbələrinin hüduqlarını əhatə edən Xocəsən bələdiyyəsi fəaliyyət göstərir.

Rayon ərazisində 3 müstəqil Seçki Dairəsi—8 saylı Binəqədi birinci Dairə Seçki Komissiyası, 9 saylı Binəqədi ikinci Dairə Seçki Komissiyası, 10 saylı Binəqədi üçüncü Dairə Seçki Komissiyası və 1 müştərek—12 saylı Qaradağ-Binəqədi-Yasamal Dairə Seçki Komissiyası fəaliyyət göstərir.

Rayon ərazisində Bakı şəhəri üzrə

Binəqədi rayonunda yerləşən məktəblərdə 47508 şagird təhsil almış, bunların təlim-tərbiyəsi ilə 3666 müəllim məşğul olmuşdur. Orta ümumtəhsil məktəblərini 2368 şagird bitirmiş, onlardan 1417 nəfəri ali məktəblərə qəbul olmuşdur. Qəbul olanlardan 105 nəfəri 600-dən çox bal toplamışdır.

Rayonda Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, 11 özəl tibb mərkəzi, 3 Təcili Tibbi Yardım Stansiyası və Bakı şəhəri üzrə Səhiyyə İdarəsinin tabeliyində olan 12 tibb müəssisəsi, o cümlədən 6 şəhər poliklinikası (9, 10, 11, 25, 27, 35 nömrəli), 3 uşaq poliklinikası (11, 20, 21 nömrəli), 9 nömrəli Qadın Məsləhətxanası, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əillərin Bərpa Mərkəzi, Xocəsən Sağlamlıq Mərkəzi, 8 nömrəli Təsərrüfatəsaslı stomatoloji poliklinikası, 400 çarpayılıq çoxprofilli Ə.D.Məlikov adına 6 nömrəli Birleşmiş Şəhər Xəstəxanası və 575 çarpayılıq çoxprofilli Azərbaycan Dövlət Dəmir Yolunun Mərkəzi Dəmiryol Xəstəxanası və Poliklinikası vardır.

Binəqədi rayonu ərazisində 6 iri idman sağlamlıq kompleksi—8-ci mikrorayon, 1.Dadaşov küçəsində yerləşən 2009-cu ildə istifadəyə verilmiş "Bakı Tennis Akademiyası", Biləcəri qəsəbəsi, Sumqayıt gösəsi-3 d ünvanında yerləşən "Respublika Stend Atıcılığı İdman Kompleksi", Binəqədi qəsəbəsi II Mədən korpus 93-də yerləşən və 2005-ci ildə istifadəyə verilmiş "Binəqədi İdman Sağlamlıq Kompleksi", 2012-ci ildə istifadəyə verilmiş "Azəryol" Voleybol Kompleksi fəaliyyət göstərir. Bütün bunlar son 14 ildə tikilib istifadəyə verilmişdir.

Binəqədi rayonu ərazisində 7 idman kompleksi, 2 bədən tərbiyəsi və sağlamlıq mərkəzi, 1 federasiya, 3 idman klubu, 1 şahmat məktəbi, 2 futbol məktəbi, 1 idman məktəbi, 8 sta-



vedləri yerinə yetirən və beləliklə, Heydər Əliyev siyasi kursunun alternativsizliyini ortaya qoyan Prezident İlham Əliyev bu illər ərzində 47 dəfə Binəqədi rayonuna səfər edib. Dövlətimizin başçısı Binəqədi rayonuna etdiyi səfərlərdə abadlıq və quruculuq üzrə aparılan hər bir işə yaxından tanış olub, müxtəlif infrastruktur və yeni sosial obyektlərin açılışında iştirak edib. Məsələn, 2013-cü il aprelin 22-də Binəqədi rayonunun Biləcəri qəsəbəsinə mədəniyyət-istirahət parkı əsaslı bərpa və yenidənqurma-dan sonra istifadəyə verilməlidir. Açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Bakının kənarında yerləşən qəsəbələrdə xüsusi proqramlar icra olunur. Yeni bu yerlərə xüsusi diqqət yetirilməlidir. Xüsusilə, Binəqədi kimi böyük rayonun inkişafı üçün xüsusi tədbirlər planı icra edilir. Bu rayonun planlı şəkildə inkişafı əlbəttə ki, bütün problemlərin həlli üçün imkan yaradacaqdır".

Bəli, dövlət başçımızın bu səfərindən sonra ötən müddət ərzində rayonun bütün qəsəbə və yaşayış məntəqələrində böyük abadlıq və quruculuq işləri görülmüşdür. Təkcə son 6 ildə görülən işlərin miqyasını rayon sakinləri yüksək qiymətləndirirlər.

Artıq tarixə qovuşan 2017-ci il də Binəqədi rayonu üçün əlamətdar olmuşdur.

2017-ci ildə Binəqədi rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 68 milyon 42 min manat məbləğində investisiya yönəldilmişdir ki, onlardan 57 milyon 938 min manatı tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Bu dövrdə tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 287 milyon 774 min manat olmuşdur. Tikintidə işçilərin orta siyahı sayı 3542 nəfər olmuş, fəhlə və qulluqçuların orta aylıq əməkhaqqı 556,3 manat

manat, qeyri-dövlət sektorunda isə 483.5 manat olmuşdur.

Ötən dövr ərzində Binəqədi rayonu üzrə işçilərin orta sayı 43193 nəfər olmuşdur. Dövlət sektorunda işçilərin orta aylıq sayı 17315 nəfər olmuş, qeyri-dövlət sektorunun payına isə 25878 nəfər düşmüşdür.

Ötən il Binəqədi rayonunda 9058 yeni iş yeri açılmışdır ki, bunun da hamısı daimi iş yerləridir.

Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası nəticəsində rayonda ətraf mühitin qorunması, sahibkarlığın dəstəklənməsi, vətəndaşların gündəlik rahat həyatı üçün lazım olan bütün infrastrukturun yaradılması, o cümlədən səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman, əhalinin sosial müdafiəsi sahələrində keyfiyyətli xidmət göstərilməsinə nail olunmuş, genişmiqyaslı işlər görülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq son illər Binəqədi rayonu ərazisində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərinin tərkib hissəsi kimi, rayonun mikrorayonlarında və qəsəbələrində yeni parklar, xiyabanlar, yaşayış məntəqələrində nümunəvi məhəllələr salınmış, park və məhəllələrdə fəvvarələr, şalələr, çoxsaylı müasir oturmaqalar, uşaq idman-oyuncaq elementləri quraşdırılmış, yol kənarlarında və nümunəvi məhəllələrdə milli ornamentləri özündə ehs etdirən landşaft memarlığına uyğun çəmənlər örtüyü salınmış, həmin çəmənlərdə müasir dekorativ və ekzotik ağac növləri əkilmişdir.

Rayon ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində qəsəbələrarası və məhəllədaxili yollar, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin



gənclərlə bağlı müxtəlif mövzularda konfrans, iclas və görüşlər təşkil olunur, onlara vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri, milli-mənəvi dəyərlər aşılana. Bunun nəticəsidir ki, Binəqədi gəncləri müasir intellektual, vətənpərvər ruhda yetişir, dövlətimizin iqtisadi və siyasi qüdrətinin inkişafında əllərindən gələnə əsərgəlmirlər. Gənclərin potensialının yüksəldilməsi, onların ölkənin sosial həyatında fəaliyyətinin daha da artırılması məqsədilə rayonda müxtəlif səpkili layihə və tədbirlər həyata keçirilir. "Binəqədi Gənclərinin Liderlik Məclisi" məhz belə layihələrdəndir. Layihə gənclərin gələcəkdə lider kimi yetişməsində böyük əhəmiyyətə malikdir.

"ASAN xidmət" mərkəzinin ASAN School könüllülük proqramı yerli icra hakimiyyəti orqanları arasında ilk dəfə olaraq Binəqədi Rayon İcra Hakimiyyətində həyata keçirilməyə başlayıb. "ASAN School" könüllülük proqramı çərçivəsində həyata keçirilən bu təcrübə müddətində gənclər müasir idarəetmə üsulları ilə tanış olmaq, müxtəlif tədbirlərin, layihələrin təşkilatçılığı işində iştirak etmək və təcrübə əldə etmək imkanı qazanıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərinlən öyrənilməsi məqsədilə məktəblilərin respublikamızın bölgələrinə səyahəti təşkil edilib. Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan "Ölkəmizi tanıyaq" devizli altında iki mərhələdə keçirilən maarifləndirici tur-aksiyalar binəqədili məktəblilər tərəfindən böyük sevinc və coşqu ilə qarşılanıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin

fəaliyyətində onları təmin edib". Rayonda bu istiqamətdə tədbirlər planı hazırlanıb həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Həmçinin hökumətin iclasında ölkə rəhbəri regionların, qəsəbələrin inkişafına dair Dövlət proqramlarının tam şəkildə icra edilməsinin, prioritet infrastruktur layihələrinin proqram üzrə aparılmasının vacibliyini xüsusilə qeyd etmişdir. Möhtərəm Prezident bu il də ənənəvi olaraq qazlaşdırma, kənd yollarının, su və kanalizasiya xətlərinin çəkilişinin, taxılçılığın, pambıqçılığın inkişafı, qeyri-neft sektorunda ixracın artırılması, xarici sərmayələrin cəlb edilməsinin önəmli vəzifələr siyahısında olduğunu vurğulamışdır.

Binəqədi rayonu da bundan sonra qarşıya qoyulmuş vəzifələrin uğurla icra olunması, sosial-iqtisadi infrastruktur layihələrinin yüksək səviyyədə yerinə yetirilməsi, işsizlik səviyyəsinin azaldılması, sənaye sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq dəstəklərin göstərilməsi, sakinlərin məmnunluq səviyyəsinin artırılmasına dair bütün lazımi tədbirlərin həyata keçirilməsinə təmin edəcək.

Aprelin 11-də keçiriləcək növbədənəkar Prezident seçkilərinin ölkəmizin hər yerində olduğu kimi, Binəqədi rayonunda da yüksək müntəşəkliklə başa çatdırılması üçün ciddi hazırlıq işləri görüldü. Artıq bütün məntəqələr öz seçicilərini qəbul etməyə tam hazırdır. Əminliklə vurğulamaq lazımdır ki, ölkəmizin ictimai-siyasi həyatında daim yüksək fəallıqları ilə seçilən binəqədililər aprelin 11-də keçiriləcək Prezident seçkilərində də böyük iradə nümayiş edərək müstəqil Azərbaycanın inkişafına, tərəqqisinə və sabitliyinə səs verəcəklər.

Ramiz YUSİFOV,
"Respublika".



Azərbaycan dünya iqtisadiyyatına integrasiya kursunu uğurla davam etdirir



Son 15 il müddətində Azərbaycan böyük və şərəfli yol keçib. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atıb, Azərbaycanın beynəlxalq nüfuzu yüksəlib.

Bu gün Azərbaycan regionda aparıcı iqtisadi gücə çevrilib. Azərbaycanın təşəbbüskarı olduğu, tərəfdaşları ilə birgə həyata keçirdiyi bir sıra irimiqyaslı layihələr nəinki regionun, eləcə də qonşu bölgələrin inkişafına mühüm töhfə verir. Bu layihələr sırasında Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru xətti, öten il istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolunu, hazırda reallaşdırılan, Avropanın enerji təhlükəsizliyini təmin edəcək nəhəng “Cənub Qaz Dəhlizi” layihəsi, o cümlədən Transanadolı (TANAP) və Transadriatik (TAP) boru kəmərlərinin tikintisini, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsini, bundan başqa, Azərbaycanın “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması üzrə gördüyü işləri göstərmək olar.

Bütün bunlarla yanaşı, ölkədə iqtisadi islahatlar davam edir, iqtisadiyyatın qeyri-neft sektoru, xüsusən aqrar sahə son illərdə sürətlə inkişaf edir.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, inkişafa gedən yol dünya iqtisadiyyatına tam integrasiyadan keçir. Bunu Çin, Cənubi Koreya, Yaponiya, Tayvan kimi ölkələrin təcrübəsi də sübut edib. Məhz bu səbəbdən Azərbaycan son 15 illə yaxın müddətdə ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına integrasiya kursunu seçdi və hazırda da bunu uğurla davam etdirir. Buna aid yüzlərlə misal çəkərək əyani olaraq aparılan iqtisadi islahatlar nəticəsində dünya iqtisadiyyatına integrasiya istiqamətində hər gün bir qədər də irəlilədiymi isbat etmək mümkündür.

Bu gün inamla dəyə bilər ki, Azərbaycan proqressiv ölkədir və bizim iqtisadi modelimiz uğurludur. Bizim müasir iqtisadiyyatımız var və formalaşır. Azərbaycan zənginləşir, düşmənimiz isə yoxsullaşır, zəif dövlətə çevrilir. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla aparılan iqtisadi siyasətin nəticəsidir.

Xüsusilə vurğulanmalıdır ki, bütün dünyada iqtisadi inkişaf, qüdrətli dövlət yalnız ictimai-siyasi baxımdan sabit cəmiyyətlərdə mümkündür. Unutmayaq ki, bu sabitliyi Azərbaycan xalqına ulu önderimiz Heydər Əliyev bəxş edib.

Hazırda ictimai-siyasi sabitliyin, dövlət quruculuğunun hər gün möh-

kəmləndirilməsinin, sosial-iqtisadi inkişaf, kənd təsərrüfatı və sənayenin inkişafının, əhalinin sosial müdafiəsinin gücləndirilməsinin, hərbi quruculuğun və Azərbaycan ordusunun ən müasir silahlarla təchizatının, hərbi sənayenin əsasının qoyulmasının, iqtisadi-struktur islahatlarının, dünyada sınaqdan imtina etmə formasının yaradılmasının, beynəlxalq ixtisaslara yiyələnən, xaricdə dövlət hesabına təhsil alan, savadlı, sağlam gəncliyin formalaşmasının, yeni modern, müasir səhiyyə, təhsil ocaqlarının yaranmasının, ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində ciddi addımların atılmasının, vergi və gömrük sahələrində yeniliklərin, şəffaflığın, etibarlılığın, qarşılıqlı inamın təmin olunmasının, cəmiyyətin, dövlətin inkişafı naminə atılan digər bir çox real addımların şahidiyik.

Ölkə iqtisadiyyatında tərəqqi heç şübhəsiz ki, digər sahələrin də inkişafına təkan verir. Bunun bariz nümunəsi kimi Azərbaycanın son illərdə idman sahəsində əldə etdiyi nailiyyətləri də göstərmək olar. Belə ki, paytaxtımızda İlk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının son dərəcə yüksək səviyyədə təşkil, Azərbaycanda mütəmadi olaraq bir sıra digər idman yarışlarının keçirilməsi, idmançılarımızın dünya və Avropa çempionatları, Olimpiya Oyunları kimi nüfuzlu yarışmalarda uğurla çıxış etməsi, medallara qazanması Azərbaycanın dinamik inkişaf edən idman ölkəsinə çevrildiyini nümayiş etdirdi. 2020-ci ildə isə UEFA futbol üzrə Avropa çempionatı kimi milyonlarla azərkeşi olan tədbirin bir neçə oyunu Bakıda keçiriləcək. Bütün bunlar idman sahəsinə diqqət və qayğının təzahürüdür.

Həmçinin Bakı beynəlxalq konfransları, forumları, simpoziumları, festivallar və digər irimiqyaslı tədbirlərin ev sahibinə çevrilib.

Azərbaycanda turizm sahəsi də yüksək tempə inkişaf edir. Rusiya, İran kimi yaxın qonşu ölkələrdən, ərəb dövlətlərindən və müəyyən qədər Avropa İttifaqı ölkələrindən Azərbaycana turist axını artır. Xarici ölkələrdən insanlar Azərbaycana gəlir, buradakı gözəlliyə, rahatlığa, sabitliyə, təhlükəsizliyə, multikulturalizmə, tolerant mühitə heyran olurlar. Təsədüfi deyil ki, 2018-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycana dünyanın 139 ölkəsindən 352,5 min və ya öten ilin müvafiq dövrü ilə müqayisədə 12.1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bir daha qeyd edək ki, bütün bu uğurlar ümumilikdə ölkə iqtisadiyyatının inkişafına dəlalat edir.

Dünyada maliyyə-iqtisadi böhranın hökm sürməsinə baxmayaraq, Azərbaycan 2003-2018-ci illərdə bu böhrandan ən az itkilərə çıxan, eyni zamanda inkişaf edən ölkə oldu. **Belə ki, bu illərdə ÜDM 3,2 dəfə, bütcdə gəlirləri - 13,5, strateji valyuta ehtiyatları - 23, xarici ticarət dövriyyəsi - 4,6, ölkə ixracı isə 6 dəfə artıb.**

Ölkə regionlarının inkişaf etdirilməsi də diqqətdən qaçmamalıdır. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları qəbul edildi, bu proqramların icrası nəticəsində bölgələrimizdə inkişaf sürətləndi, infrastruktur kökündən dəyişdi, yol çəkilişi, su, qaz, elektrik enerjisi ilə

təminat insanların rifahını, rahat həyat şəraitini əhəmiyyətli dərəcədə dəyişdi, iqtisadiyyatın inkişafının təkanverici amilinə çevrildi.

Bir sıra statistik rəqəmlər də bu ardıcıl, səlis islahatların eyni zamanda məşğulluğun təmin olunması, əhalinin gəlirlərinin artması ilə nəticələndiyini göstərir. **Belə ki, əhalinin nominal gəlirləri 8,6 dəfə, minimum əməkhaqqı 12,9 dəfə artdı, daimi iş yerlərinin sayı 1 436 200-ə çatdı, işsizliyin səviyyəsi 9,2%-dən 5%-ə, yoxsulluğun səviyyəsi 44%-dən 5,4%-ə endi.**

Regionlarda minlərlə yeni təhsil müəssisəsi yenidən tikildi, əsaslı təmir edildi. Minlərlə səhiyyə ocağı, diaqnostik mərkəzlər əhalinin istifadəsinə verildi. 3500 tələbə dövlət hesabına təhsil aldı, ali təhsil alanların sayı 38% artdı və s.

2017-ci il qədar ölkədə 11 min km yeni yollar salınıb, 4,9 km metro xətti çəkilib. 50-yə yaxın Olimpiya İdman Kompleksi tikilib.

Bu nailiyyətlərin nəticəsidir ki, Azərbaycan hazırda bütün beynəlxalq mötəbər qurumların reytinglərində qabaqcıl yerlərdədir. **Azərbaycan dünyada ərzaq təhlükəsizliyi indeksində 57-ci yərə yüksəldi; rəqəbətlilik indeksində 35-ci yerdə qərarlaşdı; innovasiya potensialına görə dünyada 44-cü oldu.**

İqtisadi sahədə inkişaf ölkənin valyuta ehtiyatları, eləcə də idxal-ixrac əməliyyatlarında özünü göstərdi. Belə ki, Azərbaycanın valyuta ehtiyatları artıq 44 milyard dollara çatıb. 2007-ci ildə ölkədən 19 milyard 321 milyon manatlıq məhsul ixrac olunduğu halda, 2016-cı ildə bu göstərici 280 milyard 54 milyon manata yüksəldi.

Aqrar sahədəki uğurlarımıza da nəzər yetirməliyik. Son 10 ildə bitkilik məhsulları 3,1 dəfə, heyvandarlıq - 3,4,ət istehsalı - 1,6, quş eti istehsalı - 4,6, yumurta istehsalı - 1,8, süd istehsalı isə 1,5 dəfə artıb. **Kənd təsərrüfatında 2007-ci ildə 2 918 600 ton məhsul istehsal olunmuşdusa, 2016-cı ildə bu göstərici 5 632 400 tona çatdı. 2017-ci ildə 150 min hektar torpaq əkin dövriyyəsinə cəlb edilib.**

Son illərdə ərzaq və kənd təsərrüfatı məhsullarının istehsalı ilə yanaşı, texniki bitkilərin istehsalı və ixracı da artmaqda davam edir. Əhalinin məşğulluğu təmin olunur, ölkəmizə qeyri-neft sektorundan valyuta axını artır. Məsələn, 2015-ci ildə 35 min ton, 2016-cı ildə 89 min ton, 2017-ci ildə isə 207 min ton pambıq yığılıb. 3 ildə artım təkə bu sahədə 5,9 dəfə təşkil edib. Baramaçılıq üzrə 2015-ci ildə 236 kq, 2016-cı ildə 70 ton, 2017-ci ildə isə 245 ton barama tədarük edilib. Yeni 3 ildə 1000 dəfədən çox artım olub.

Son dövrlərdə Prezident İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq, çay, çəltik və sitrus meyvələri istehsalının, pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirələri keçirilib. Müşavirələrdə dövlət başçısı aqrar sahədə görülməli işlərlə bağlı müvafiq tapşırıqlarını verib, istiqamətləri müəyyənləşdirib.

Heç şübhəsiz ki, qarşıdakı illərdə də Azərbaycan iqtisadiyyatının artımı davam edəcək, bir çox sahələrdə yeni-yeni nailiyyətlər əldə olunacaq.

Xalq MƏMMƏDOV,
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC İdarə Heyətinin sədr müavini, İqtisad üzrə fəlsəfə doktoru.

Xalqın birliyi, hərətarəfli inkişafını təmin edən namizədə səs verəcəyik

Ölkə başçısı Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi Azərbaycanın daxili və xarici siyasətində uğurlu nailiyyətlərə görə xalqın dərin inamını, məhəbbətini qazanmışdır. İlham Əliyevin 2003, 2008 və 2013-cü illərdə Azərbaycanda keçirilən prezident seçkilərində xalqın və beynəlxalq müşahidəçilərin verdiyi yüksək qiymət fikrimizi bir daha təsdiq edir.

Yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev demişdir: “Mən 2003-cü ildə Prezident seçkiləri ərfəsində bayan etmişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərsə, ilk növbədə Azərbaycan regionlarının problemləri ilə məşğul olacağam. Söz vermişdim ki, Azərbaycan regionlarında sosial-iqtisadi inkişaf sürətlə gedəcək. Son 14 il ərzindəki reallıqlar bunu göstərir ki, verilən bütün vədlər artıqlaması ilə yerinə yetirilib. Son 14 il ərzində Azərbaycan böyük və şərəfli yol keçmişdir. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Azərbaycanın beynəlxalq nüfuzu artdı, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilib. Bütün beynəlxalq mötəbər qurumların reytinglərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir. Sabitliyin mənbəyi isə Azərbaycan xalqının iradəsidir, xalq-iqtidar birliyidir”.

Prezident İlham Əliyev düşünürmüş daxili və xarici siyasətlə ölkənin milli maraqların əsasında inkişafına nail olmuşdur.

İlham Əliyevin mənəvi zənginliyin, iradi keyfiyyətlərinin, azərbaycançılığın inkişafında uğurlara imza atacağı ulu öndərin qətiyyətlə bildirdiyi 2003-cü ildə seçkiqabağı dediyi müdrik fikirlər artıq reallığa çevrilmişdir: “Üzümün sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırnam. O, yüksək intellektli, pragmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskarı bir şəxsiyyətdir. Sizə əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığını yolda çox işlər görəcəkdir. İnanıram ki, mənim axıra çatdırı bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdırıla bilər. Mən ona özüm qədər inanıram və gələcəyə böyük ümidlər bəsləyirəm”. (Dərin hərmətlə, Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti, 1 oktyabr 2003-cü il).

Son 14 il ərzində regional inkişaf proqramlarının icrasının nəticələri, ilk növbədə infrastruktur layihələrin uğurla həlli, elektrik enerjisi ilə əlaqədar problemin olmaması, ölkədə qazlaşmanın 93 faizə çatması, bu istiqamətdə prosesin davam etməsi, fasiləsiz icməli su ilə təminatın genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi əhalinin rifah halının inkişafına müsbət təsirini göstərmişdir. Son illər qeyri-neft sektorunda aparılan geniş islahatlar insanların daimi iş yerləri ilə təmin olunmasına, iqtisadiyyatın hərətarəfli inkişafına şərait yaratmışdır, onların şəhərə olan axınını azaltmış, kənd təsərrüfatının müasir texnoloji əsaslarla qurulması imkanları artmışdır.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtdək olan müddəti xarakterizə etsək Azərbaycanın bu dövrlə tarixi hərətarəfli və sürətli inkişaf mərhələsi kimi dəyərləndirilə bilər. Bu əhatəli tarəqqinin kökündə ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır.

Ulu öndər Heydər Əliyevin yetkin bir məfkürə kimi qələməyə təqdim etdiyi azərbaycançılıq ideologiyasının əsasını təşkil edən dövlətçilik, vətənpərvərlik, ənənələrə bağlılıq prinsipləri hazırda milli birliyin təminatçısıdır. Bu prinsiplər sadıqlığını qoruy saxlayan Prezident İlham Əliyev müd-

rikliyi ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərmiş oldu.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunun mühüm strateji istiqamətlərindən birini də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı bütün görüşlərdə və danışıqlarda siyasi iradə nümayiş etdirərək konfliktin nizamlanması yolunda konstruktiv fəaliyyətlidir.

Ermənistanın hərbi təcavüzü nəticəsində yaranan bu münəqışə nəticəsində Azərbaycan ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və yeddi ətraf rayon zəbt edilib. Bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşaması ölkə ictimaiyyətini dərinlən narahat edən ağırlardandır. Məsələ ilə bağlı Prezident İlham Əliyev hələ 2011-ci ildə regional sosial-iqtisadi inkişafının 9 ayının yekunlarına həsr olunan Nazirlər Kabinetinin iclasında çıxışı zamanı Azərbaycanın mövqeyi ilə bağlı demişdir: “Azərbaycanın prinsiplial mövqeyi var, bu mövqə həm tarixi həqiqətə, həm beynəlxalq hüquq normalarına əsaslanır. Biz bu mövqedən kənara bir addım atmayacağıq. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıb və olmayacaqdır”.

2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan dünyaya sübut etdi ki, lazım gəldikdə, hərbi yolla torpaqlarını işğaldan azad edə bilər.

Prezident İlham Əliyevin xalqımız qarşısında dəyərli xidmətlərini qeyd edərək demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazanılan strateji əhəmiyyətli nəticələrə diqqət yönəldilməlidir. Hüququn və ictimai həyatın bütün sahələrində qanunun aliyyəti prinsipinin mühafizə olunması dövlətin və vətəndaşların qarşılıqlı mənəvi məsuliyyətinin güclənməsi təmin olunmaqla yanaşı, hüquqi dövlətin təməlləri də möhkəmləndirilmişdir.

Prezident İlham Əliyev bu məsələ ilə bağlı demişdir: “Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk... Əlbəttə, çox vacibdir ki, bu sahədə həm beynəlxalq təşkilatlar tərəfindən, eyni zamanda, bu sahə ilə bilavəsiti məşğul olan qurumlar tərəfindən vahid meyarlar tətbiq olunur. Biz, əlbəttə gələcək fəaliyyətimizdə də Azərbaycanda həm siyasi, həm iqtisadi, həm də sosial islahatların davam etdirəcəyik, insan hüquqlarının qorunması üçün bütün lazımi tədbirləri görəcəyik”.

Keçən illərin təcrübəsi sübut etdi ki, ulu öndər Azərbaycan xalqı üçün layiqli varis yetişdirib, onun dövlət quruculuğu kursu da dönmədən həyata keçirilib və davamlı inkişaf etdiriləcək. İlham Əliyev fəaliyyətinin ilk vaxtlarından bu günə qədər dövrün tələblərinə tam cavab verən və milli dövlət suverenliyini qoruyan proqramları uğurla həyata keçirir, aparılan mövcud siyasi iqtisadi infrastrukturun daha da inkişaf etdirilməsi, vətəndaş cəmiyyəti quruculuğuna xüsusi önəm verilməsi, xarici siyasətin prioritetlərinin Azərbaycanın milli dövlət maraqları ilə beynəlxalq ələmdə formalaşmış situasiyanı nəzərə almaqla müəyyənləşdirilməsi istiqamətlərində vəhdəti təmin etmişdir.

Dövlət başçısının inkişaf etdirdiyi digər xətt Azərbaycanı kosmos ölkəsinə çevirməklə bağlıdır. Bunun üçün ölkəmizin iki peyki buraxılıb. İndi onlar səmərəli informasiya və müşahidə funksiyalarını yerinə yetirirlər. Bunlarla yanaşı, Azərbaycanın daxili mühitində müasir informasiya-kommunikasiya vasitələrindən də geniş istifadə edilməkdədir.

İlham Əliyev insan kapitalına xüsusi diqqət yetirir, aparılan islahatlarda elm və təhsil sahəsindəki dəyişikliklər keçən müddət ərzində keyfiyyətə yenilənmişdir. Milli mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində də əməli tədbirlər həyata keçirilib.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında qeyd olunur: “2018-ci il may ayının 28-də müsəlman Şərqiində ilk parlament respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam

olur... Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə maruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ödə dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli məlik şüurunun inkişaf etdirdi, azərbaycançılıq məfkürəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsi zəmin yaradı.

1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrini sadıq qaldırdığını göstərdi. Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun uğrəngli bəyərğini, gərbin, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir”.

Global miqyasda aktuallığı ilə seçilən sivilizasiyalar, mədəniyyətlər və dinlərarası dialoq forumları birgə yaşayış əhəmiyyətli töhfələr verir. Artıq Bakıda keçirilən Dünya Dini Liderlərinin Sammiti, Bakı Beynəlxalq Humanitar forumları, BMT-nin Sivilizasiyalar Alyansının VII Bakı Global Forumu, Ümumdünya Mədəniyyətlərərası Dialoq forumları və digər tədbirlər ənənə halını almışdır.

“Bakı prosesi” artıq 10 ildir ki, Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü ilə həyata keçirilir. Sivilizasiyalar və dinlərarası əməkdaşlığın konkret mexanizmlərindən biri olan “Bakı prosesi”nin başlıca məqsədi İslam Əməkdaşlıq Təşkilatı ilə Avropa Şurası arasında dialoqa töhfələr verməkdir.

Mütəxəssislər “Bakı prosesi”ni sivilizasiyalar və dinlər arasında real əməkdaşlıq yaratmaq aspektində böyük işlər görən təşəbbüs kimi qiymətləndirirlər. Bu, Prezident İlham Əliyevin yüksək kreativ düşüncəli siyasət lideri və dövlət başçısı olduğunu əyani təsdiqlidir.

Müxtəlif dövlətlərin başçaları Azərbaycanda multikulturalizm sahəsindəki təcrübəsinin öyrənilməsinin vacibliyini və dünya üçün faydalı olduğunu ifadə edirlər. Bu da İlham Əliyevin dünya səviyyəsində siyasi xadim olması sübut edib.

Azərbaycan dünyada Cənubi Qafqaz regionunun lider ölkəsi kimi qəbul edilir. Keçən ilin əvəstində Bakıda prezidentlər İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin zirvə görüşü məhiyyəti etibarən tarixi hadisədir. Rusiya və İran kimi böyük dövlətlərin rəhbərlərinin müstəqil Azərbaycanın dövlət başçısı ilə paytaxt Bakıda bir araya gəlib əhəmiyyətli regional və global problemləri müzakirə etmələri İlham Əliyevin diplomatik məharəti ilə şərtlənir.

Prezident İlham Əliyev Azərbaycanda müstəqil dövlət quruculuğunu 2003-cü ildən strateji və konseptual əsaslarla başlayaraq faktiki olaraq bir əsrlik səviyyəyə yüksəltmişdir. Fərəhli haldir ki, Azərbaycan Qərbdən tutmuş Şərqə qədər bütün dövlətlərlə səmərəli əməkdaşlıq edir. Avropa İttifaqı ilə əməkdaşlıqda da fəal iştirak edir. Çinin “Yeni İpək Yolu” layihəsində aktiv fəaliyyətdədir, Rusiya ilə strateji tərəfdaşlığı davam etdirir, Türkiyə ilə birlikdə çox ciddi beynəlxalq layihələrə həyata keçirir. İrənlə məhrəban qonşuluq və dostluq şəraitində əlaqələri inkişaf etdirir. Azərbaycan əməkdaşlıq və sülh ölkəsidir. Azərbaycan xalqını fərəhləndirən nailiyyətlərin 2003-cü ildən sonrakı məmən Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevdir! Seçki hüquqlarımızdan istifadə edərək, xalqın vahidliyini, inkişafı təcəssüslər etdirən namizədə səs verəcəyik!

İrman ƏBİLOV,
Respublikanın Əməkdar Kənd Təsərrüfatı işçisi,
Respublika Ağsaqqallıq Şurası İdarə Heyətinin üzvü,
Şəddat CƏFƏROV,
İqtisadiyyat üzrə fəlsəfə doktoru,
Şəhrə AğAYEV,
pedaqogika üzrə fəlsəfə doktoru,
qabaqcıl təhsil işçisi.

Dinamik inkişaf və yüksək siyasi nüfuz müəllifini seçəcəyik

Ölkəmizdə Prezident seçkilərinin keçirilməsi Azərbaycan xalqının milli maraqlarının qorunması və strateji hədəflərə nail olmaq üçün keyfiyyətə yeni siyasi mərhələdə mövcud şəraitə döyün-düzgün dəyərləndirmək nöqtəyi-nəzərindən olduqca əhəmiyyətli bir siyasi prosesdir.

Olduqca qürurvericidir ki, ödə 14 ildə ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərətarəfli yeniləşməsi, modernləşməsi doğma vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradır. Bütün bu müsbət dəyişikliklər isə ulu öndərin qoyduğu yolun davamından başqa cür qiymətləndirilə bilməz. Dinamik sosial-iqtisadi inkişaf, ölkəmizin dünya birliyinə öz yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin zəngin siyasi-ictimai irsinin, ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Bu yüksəkliş Heydər Əliyevin həm də uzaqqörən bir strateq olaraq müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam doğruluğu ilə təsdiq edir.

Prezident İlham Əliyev həmişə bayan edib ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır. Biz cənab Prezidentin fəaliyyətində bunun əyani təsdiqini görürük. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanda 1,9 milyon iş yeri yaradılıb ki, onlardan 1,4 milyon daimi iş yeridir. Əməkhaqları beş dəfədən çox, pensiyalar səkkiz dəfədən

çox artıb. Son 14 il ərzində ölkəmizdə 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilib, yaxud təmir edilib, uşaq və gənclərin sağlamlıq həyatı sürməsi, ölkəmizdə güclü idmançı nəslinin yetişməsi üçün 43 Olimpiya İdman Kompleksi inşa olunub. 265 min köçkün yeni evlərə, mənzillərə təmin edilib. Əlbəttə ki, bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanla həyata keçirilən genişmiqyaslı işlərin sadəcə qısa bir hissəsinin statistikasıdır.

Respublikamız ödə 14 ildə böyük inkişaf yolu keçib. 14 il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb, qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə yüksəlib. Sənaye 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artıb. Həmin dövr ərzində Azərbaycan iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub. Azərbaycan regional inkişaf proqramlarının maliyyələşdirilməsi öz maliyyə qaynaqları hesabına təmin edib. Diqqət yetirsək, görənlik ki, birinci proqramın icrasına başlanılan zaman Azərbaycanın strateji valyuta ehtiyatları cəmi 1,8 milyard dollar idi. Dövlət kifayət qədər əhatəli və böyük regional inkişaf proqramına bu rəqəmlə start verdi. Buna baxmayaraq, hökumət ilk proqrama lazım olan vəsaitin ayrılmasını təmin edə bildi və hər bir istiqamət üzrə nəzərdə tutulmuş konkret tədbirlər planı maksimum səviyyədə icra olundu. Hazırda valyuta ehtiyatlarımız 42 milyard dollara bərabərdir. On dörd il ərzində valyuta ehtiyatlarımızı 23 dəfə artıb. Bu gün adambaşı-

na düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir.

Azərbaycan global maliyyə böhranlarını qısa müddətdə inkişafı əvəzləyib. Bu gün respublikamız siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə, beynəlxalq tədbirlər məkanı kimi tanınır.

Bələliklə, Prezident İlham Əliyev çox qısa müddətdə bütün sahələrin inkişafı istiqamətində çoxşəxəli islahatlar həyata keçirməklə Azərbaycanın ən yeni tarixinə qızıl hərfilə yazılan uğurların müəllifidir. Yüksək siyasi iradəsi, məqsədə doğru inamla irəliləməsi, pragmatizmi, təvəzükərliliyi və səmimiyyəti, ən əsası Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olması cənab Prezidentə xalqın böyük rəğbətini qazandırır. Beynəlxalq qurum və təşkilatlar da birmənalı şəkildə etiraf edirlər ki, İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycanın inkişafı sürətlənib, beynəlxalq nüfuzuna görə dünyanın lider dövlətlərindən birinə çevrilib. Bu gün qazanılan bütün uğurlar Heydər Əliyev siyasətinin və ideyalarının davam etdirilməsinin və yeni dövrün tələblərinə uyğun olaraq daha da zənginləşdirilməsinin nəticəsidir.

2003-cü ildə xalqımız ulu öndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsinin davamına, təhlükəsizliyə, inkişafə səs verdi. Aradan ödə 14 ildən artıq bir dövr xalqımızın bu seçiminə nə qədər doğru, düzgün və müdrik olduğu-

nu təsdiqləyir. Bəli, Azərbaycan bu illərdə dövlət başçısının rəhbərliyi altında yüksəkliş dövrünü yaşayıb, qüdrətlənib, nüfuzunu artırıb. Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyini gündən-günə möhkəmləndirib, milli mənafehlərimizi cəsəretlə və uğurla təmin edib, globallaşmanın doğurduğu əngəlləri və maneələri qarşısını qətiyyətlə alıb. Realılıq həm də ondan ibarətdir ki, son 14 ildə Azərbaycanın bütün bölgələri tarazlı şəkildə inkişaf edib, şəhər və kəndlər, qəsəbələr intibah dövrünə qədəm qoyub. Respublikamızın ərazisi başdan-baş a tikiinti, quruculuq meydanına çevrilib. Ölkədə həyata keçirilən sosial infrastruktur layihələri Azərbaycan vətəndaşının firavan həyat tərzinin təmini məqsədində xidmət edir. Ölkənin iqtisadi uğurlarını hər bir vətəndaş öz gündəlik həyatında, məişətində hiss edir. Yaşayış binaları, evlər, məktəb və xəstəxanalar, sosial obyektlər tikilir, yollar çəkilir, körpülər salınır, park və xiyabnlarda, məmarlıq binalarında yenidənqurma işləri aparılır. Son illər Azərbaycanın siması büsbütün, tanınmaz dərəcədə dəyişib. Bunu ölkəmizə gələn qonaqlar da səmimiyyətlə etiraf edirlər.

2003-2017-ci illərin reallıqları deməyə əsas verir ki, ölkə rəhbəri hər bir mərhələdə hökumətin qarşısında hansı əsas problemlərin, prioritet vəzifələrin durduğunu aydın təsəvvür edir və onları həlli üçün konkret planlara, proqramla-

ra, mobil, peşəkar, yüksək iş qabiliyyətli komandaya malikdir. Fəxarət doğuran digər məqam isə dövlət başçısının dünyada dərin ağıllı təfəkkürə və məqsədyönlü, düşünülmüş siyasi iradəyə malik lider kimi qəbul olunmasıdır. Dövlətimizin başçısı qətiyyəti, siyasi məharəti ilə dünyanın nüfuzlu rəhbərləri cərgəsindədir. Azərbaycanın son 14 ildə keçdiyi böyük inkişaf yolu göstərir ki, Heydər Əliyev siyasəti, ideyaları yaşayır, müstəqil dövlətimizin yüksəlişinə xidmət edir. Bu siyasəti yeni dövrün tələblərinə uyğun təkmilləşdirən dövlət başçısı əsl lider əzmi ilə xalq qarşısında verdiyi bütün vədləri əməli işi ilə doğrultaraq hər bir vətəndaşın layiqli Prezidenti olduğunu sübuta yetirib.

Tərtər: Pambıqçılıqda yeni nailiyyətlər

Tərtər Rayon Mədəniyyət Mərkəzində Bərdə rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair keçirilən respublika müşavirəsinin yekunlarına və müşavirədə ölkə Prezidenti cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.

Aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin, pambıqçılıqla məşğul olan fermerlərin, torpaq mülkiyyətçilərinin, habelə ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yığıncaqda pambıqçılığın inkişaf etdirilməsi, məhsuldarlığın artırılması məsələləri müzakirə edilib.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək respublika müşavirəsində pambıqçılığın inkişafı ilə əlaqədar qarşıya mühüm vəzifələr qoyulduğunu diqqətə çatdırıb. O, Tərtərin sovet dövründə də pambıq istehsalında yüksək nailiyyətlər əldə etdiyini söyləyib. Qeyd olunub ki, rayo-



nun münbit torpağı və əlverişli iqlimi pambıqçılıq üçün əlverişlidir. Ötən il 3123 hektarda pambıq ekilmiş, əvvəli ilə nisbətən "ağ qızıl" əkinlərinin sahəsi 3 dəfə artmışdır. İl ərzində 8419 tona pambıq tədarük edilmişdir ki, bu da 2016-cı ildəkindən 3,6 dəfə çoxdur. Pambıq sahəsinin hər hektarından orta məhsuldarlıq da 2016-cı il ilə müqayisədə 5 sentner artaraq 27 sentnerə çatmışdır. Pambıq əkinini, becərilməsi və yığımları üçün 5000-dək insan cəlb edilmiş, onlar yüksək gəlir götürmüşlər. Məhsuldarlığın yüksəldilməsi üçün pambıq ekiləcək sahələrin şumu fəraş və keyfiyyətli aparılmış, qış aratına üstünlük verilmiş, torpaq ekinə aqrotexniki qaydalara uyğun hazırlanmış, növbəli əkin sistemi tətbiq edilmişdir.



Cari ildə pambıq ekilməsi üçün sahələr müəyyənləşdirilmiş, istehsalçılara müqavilələr bağlanmışdır. Pambıq ekiləcək 3302 hektar sahədə şum və arat işləri başa çatdırılmışdır. İndi isə səpinə ciddi hazırlıq işləri gedir.

Yaz-tarla işlərinin yüksək aqrotexniki qaydada aparılması üçün bütün kənd təsərrüfatı texnikası, o cümlədən səpin üçün 31 ədəd traktor, 26 ədəd səpin aqreqatı hazır vəziyyətə gətirilmişdir. Yaxın günlərdə səpin işlərinə başlanacaqdır.

Yığıncaqda çıxış edən "MKT İK" MMC-nin Tərtər filialının müdiri Feruz Hacıyev, "CTS AGRO" MMC-nin Tərtər Pambıq İstehsalı və Tədarükü Məntəqəsinin direktoru Fəqani Babışov, Tərtər Rayon Subartezian Quyularının İstismarı İdarə-

sinin rəisi Əli Əliyev, Tərtər Bitki Mühafizə Mərkəzinin rəisi Fizuli Əzimov, pambıqçılıqla məşğul olan fermerlər Fazil Vəliyev, Həbib İbrahimov, Məhərrəm Əliyev və digərləri çiyd səpininin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılması ilə əlaqədar qarşıya çıxabilecek çətinliklər və görüləcək işlər barədə danışıqlar.

Yığıncaqda Prezident Administrasiyası ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Arif Novruzov çıxış edərək, diqqəti Bərdədə keçirilən müşavirədə Prezident İlham Əliyevin pambıqçılığın inkişafı ilə əlaqədar qarşıya qoyduğu konkret vəzifələrə cəlb edib, bununla əlaqədar görüləcək təxirəsalınmaz işlərdən danışdı.

Vəli VƏLİYEV,
"Respublika".

Sahələr bol suvarma suyu ilə təmin olunacaq

"Ağ qızıl"ın illər öncə itirilen şöhrətinin geri qaytarılması, aqrar sahədə pambıqçılığın inkişafına yenidən geniş meydan verilməsi bölgələrimizdə yaşayan əhali tərəfindən ruh yüksəkliyi ilə qarşılanmışdır. Dövlətin bu sahəyə qayğı və diqqəti insanlarda inam hissi yaradır, çörək, ruzi mənbəyi kimi pambıqçılığa maraqa birə-beş artırır. Bu günlərdə ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Bərdə rayonunda pambıqçılığın inkişafına həsr olunmuş geniş müşavirə bu sahəyə qayğı və diqqətin bariz nümunəsidir. Müşavirədə pambıqçılıqla bağlı bütün sahələrin, o cümlədən respublikada aparılan meliorasiya işlərinin vəziyyəti təhlil olunmuş, geniş həcmli meliorativ tədbirlər yüksək qiymətləndirilmişdir. Bir daha qeyd olunmuşdur ki, pambıqçılığın inkişafında meliorativ tədbirlər, xüsusilə bol suvarma suyu ilə təminat başlıca şərtlərdəndir. Əməkdaşımız Sabirabad rayonunda olmuş, rayon melioratorlarından müşavirədə qarşıya qoyulan vəzifələrin həlli istiqamətində görüləcək işlər, habelə 2017-ci ildə həyata keçirilən tədbirlər barədə danışmağı xahiş etmişdir.

Şafiq Heydərov, Sabirabad Suvarma Sistemləri İdarəsinin rəisi:

- Bəli, cənab İlham Əliyevin Bərdə rayonunda keçirdiyi müşavirədəki çıxışını çox maraqla dinlədik, irəli sürülən tələbləri özümüzlə fəallıyyət proqramı kimi qəbul etdik. Hər şeydən əvvəl onu deyim ki, yola saldıığımız ildə rayonumuzun "ağ qızıl" ustaları suvarma suyu sarıdan korluq çəkmədilər. Keçən il rayon fermerləri 17.778 hektarda məhsul becərmişdilər. Optimal müddətdə tarlalar suvarma suyu ilə təmin olundu. Hazırda əkin aparılacaq sahələr arata qoyulub. Torpaq hala gəlib, sahələr çiyd səpininə tam hazırdır.

Sabirabad rayonu iri kənd təsərrüfatı rayonudur. Təsərrüfatlarda pambıqla yanaşı taxıl, yonca, bostan-tərəvəz və başqa bitkilər becərilir. Həyatıyanı sahələri, habelə örüş-otlaq sahələrini, çoxillik bitkiləri suvarma suyu ilə təmin edirik. Ümumiyyətlə, Sabirabad Suvarma Sistemləri İdarəsinin xidmət etdiyi ərazi 30.500 hektar həcmindədir. Kollektivimiz ərazisini su ilə normal vəziyyətdə təmin etmək üçün bütün imkanlardan maksimum istifadə edir. Öhdəmədən 1150 kilometrden artıq suvarma kanalına, 1657 ədəd hidrotexniki qurğuya, 16 nasos stansiyasına, digər avadanlıqlara texniki xidmət göstəririk. Keçən il 609 kilometr uzunluğunda suvarma kanalını lildən təmizləmiş, 24 ədəd nasos stansiyası əsaslı təmir olunmuşdur. Təşkilati-texniki tədbirlər cari ildə də davam etdirilir. Yeri gəlmişkən deyim ki, hazırda ölkənin ərzaq təhlükəsizliyində mühüm rol oynayan taxılın becərilməsi fermerlərin gündəlik qayğısıdır. Cari ildə 8403 hektar taxıl sahəsinə suvarma suyu vermişik.

Əkinlərimiz hər il olduğu kimi bu il də bol suvarma suyu ilə təmin olunacaq.

Alim Mürşüdoğlu, Sabirabad Meliorasiya İdarəsinin rəisi:

- Bərdə rayonunda keçirilən müşavirə biz melioratorların məsuliyyətini birə-beş artırır. Sabirabad rayonunun kənd ərazi nümayəndəliklərində keçirilən hesabat yığıncaqlarında, icra başçısının kənd əhalisi ilə keçirdiyi görüşlərdə fermerlərlə meliorasiya tədbirlərindən, bu tədbirlərin hansı keyfiyyətlə aparılması barədə fikir mübadiləsi olur, onların təklifləri, məsləhətləri nəzərə alınır. Məsələn, ən maraqlı və vacib məsələlərdən biri pambıqçılıqda əkin sahələrinin dövrüyyəsinin genişləndirilməsidir. Bu təklifi həyata keçirmək üçün cari ildə pambıq ekiləsinə hazırlıqla əlaqədar ərazidə məkinasiya işləri görmüşük. Bu işlər yüksək məhsuldarlığa imkan yaradacaqdır.

Sabirabad Meliorasiya İdarəsi rayonun 67,2 min hektar drenləşmiş ərazisində 3045 kilometr kollektor-drenaj şəbəkəsinə xidmət edir. Drenaj sistemlərinin hamısı açıq şəbəkələrdir, onların üzərində 3244 hidrotexniki qurğular vardır. Rəqəmlərdən də görünür ki, sistem kifayət qədər mürəkkəbdir və onun normal işini təmin etmək bir o qədər də asan deyil. Buna baxmayaraq, istifadəmizdə olan maşın-mexanizmin texniki imkanlarından maksimum istifadə edib nəzərdə tutulan tapşırıqların öhdəsindən gəlirik. Kollektor-drenaj şəbəkələri lildən təmizlənilir, hidrotexniki qurğularda təmir işləri nəzərdə tutulan vaxtda aparılır. Cari ilin yanvar-fevral aylarında rayonun Moranlı, Şəhriyar, Qasımbəyli,

Quruzma, Minbaşı və digər kəndlərindən yeraltı qurult suları öhdəmizdə olan nasoslar vasitəsi ilə kollektorlara axıdılmışdır ki, bu da əkinin məhsuldarlığına kömək göstərən şərtidir. Hazırda mövcud nasos stansiyaları saz və işlək vəziyyətdədir, kollektor-dren şəbəkələrində qurult sularının səviyyəsi qənaətbəxşdir.

Mirəlif Əzizov, Sabirabad Mexaniki Suvarma İdarəsinin rəisi:

- Ölkəmizdə pambıqçılığın inkişafına göstərilən qayğı və diqqət, bu mühüm sahənin irəliləyişinə, hətta dəyərdir ki, yenidən qurulmasına dövlət başçımızın xüsusi önəm verməsi, çox vacib sərəncamlar imzalaması bir vətəndaş kimi məni qəlbən sevindirir. Sırr deyil ki, illər uzununu insanlarda ruzi-çörək mənbəyi olan, hətta strateji məhsul hesab edilən "ağ qızıl" son illərdə nəzər-diqqətdən kənarda qalmış, az qala tamamilə unudulmaq həddinə çatmışdı. Ölkənin aran zonasında yaşayan biz sabirabadlılar öz qiymətli sərvətimizi yenidən özümüzlə qaytaracağına görə cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Artıq bir neçə ildir ki, əhalinin dolanışığında, insanların torpağa daha böyük həvəslə bağlılığında irəliləyiş görürük. Biz, bu irəliləyişi, inkişafı görüb öz işimizi daha yaxşı qurmaq, tarlaları normal suvarma suyu ilə təmin etmək, yüksək məhsuldarlığa nail olmaq üçün əlimizdən gələni əsirgəmirik. Mütəxəssislər bilirlər ki, mexaniki suvarma üsulu xeyli mürəkkəb və çətin prosedür. Suvarma suyunun mənbəyi olan Kür və Araz çaylarında səviyyənin qalxıb-enməsi mexaniki suvarmada əsas amil hesab olunur. Burada vacib şərt hidrotexniki qurğuların, nasos stansiyalarının, elektrik mühərriklərinin daima sağ halda işləməsidir. Adını çəkdiyim texniki avadanlıqlar vaxtılıq-vaxtında təmir olunur, bu işdə heç bir problem yaranmır. Kollektivimiz rayonda 36.712 hektar suvarılan torpağı su ilə təmin edir. Ölkə başçısının qayğı və diqqəti, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC rəhbərliyinin bizə göstərdiyi gündəlik köməklik sayəsində tapşırıqların işlərin öhdəsindən layiqincə gələcəyik.

Hazırladı:
Tofiq HÜSEYN,
"Respublika".

SAATLIDA "PAMBIQ SƏPİNİNƏ HAZIRLIQ VƏ SƏPİNİN SƏMƏRƏLİ TƏŞKİLİ" MÖVZUSUNDA MÜŞAVİRƏ

Aprelin 4-də Saatlıdakı Gənclər mərkəzində Prezident İlham Əliyevin sərərdiliyi ilə bu ilin martın 26-da Bərdədə pambıqçılığın inkişafı məsələlərinə dair keçirilən respublika müşavirəsində qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar "Pambıq səpininə hazırlıq və səpinin səmərəli təşkili" mövzusunda müşavirə keçirilib.

Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, "Aqrolizing" ASC-nin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun, Azərbaycan Dövlət Aqrar Universitetinin, Nazirliyin yerli strukturlarının, rayonların icra hakimiyyəti orqanlarının, iri pambıqçılıq şirkətlərinin nümayəndələri, eləcə də fermer və sahibkarlar iştirak edib.

Müşavirə çıxış edən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cəbbarov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aqrar sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışdı. Bildirilib ki, Saatlıda kənd təsərrüfatının kompleks inkişaf etdirilməsi ilə bağlı aparılan işlər öz gözlənilən nəticələrini verir, rayonda kənd təsərrüfatının digər sahələri ilə yanaşı ənənəvi sahə olan pambıqçılığın inkişafına



da xüsusi diqqət yetirilir. S.Cəbbarov martın 26-da Bərdədə pambıqçılığın inkişafı məsələlərinə həsr olunan respublika müşavirəsində Prezident İlham Əliyevin nitqindən irəli gələn konkret vəzifələrdən danışıraq qeyd edib ki, ötən il rayonda 17 min 220 hektar sahədə pambıq ekilib və 25 min 756 ton məhsul istehsal olunaraq qəbul məntəqələrinə təhvil verilib. Məhsuldarlıq 15 sentnerə çatıb. Bu il isə rayonda 16 min 820 hektar sahədə pambıq ekilməsi nəzərdə tutulub. Bu məqsədlə artıq 2645-dən çox torpaq mülkiyyətçiləri ilə müqavilələr bağlanılıb, çiyin səpiləcək sahələrdə keyfiyyətli şum aparılıb, digər aqrotexniki tədbirlər vaxtında həyata keçirilib. Artıq sahələr və səpinə cəlb olunacaq texnika tam hazır vəziyyətə gətirilib. .

Müşavirədə çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirdi ki, Prezident İlham Əliyev tərəfindən bu gün aqrar sahənin inkişafına yüksək diqqət və qayğı göstərilir. Kənd təsərrüfatı məhsulları istehsalçıları vergilərdən azad edilib. Fermer və sahibkarla-

ra güzəştli şərtlərlə kredit, toxum, gübrə, texnika, damazlıq mal-qara almaq imkanı yaradılıb. Elmi müəssisələrdə yetişdirilən elit, super elit və orijinal toxumlar dövlət tərəfindən dotasiya olunur. Əkin sahələrinin becərməsində istifadə olunan yanaacaq və motor yağlarına görə istehsalçılara hər hektar üçün 50 manat, buğda və çeltik istehsalçılarına isə əlavə olaraq daha 40 manat subsidiya verilir.

Diqqətə çatdırılıb ki, respublikada qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində dövlət başçısı tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən edilmiş kənd təsərrüfatının böyük potensialı malik, ənənəvi və əməkətumlu istehsal sahələrindən olan pambıqçılığın intensiv inkişafı ilə bağlı mühüm addımlar atılır. Xəmə pambığın növlər üzrə alış qiymətləri artırıldığından torpaq mülkiyyətçiləri tərəfindən bu sahəyə maraqlı xeyli artır. Nazirlər Kabinetinin qərarı ilə pambıq və tütün istehsalçılarına becərilən hər hektar əkin sahəsinə görə əlavə 40 manat yardım təbiiq edilib. Səpin, becərmə və yil-

gim işlərinin mexanikləşdirilməsi, mütərəqqi texnologiyalar tətbiq edərək istehsalın səmərəliliyinin daha da artırılması üçün "Aqrolizing" ASC tərəfindən dünyanın qabaqcıl şirkətlərinin istehsalı olan müasir texnika və avadanlıqlar respublikaya gətirilib. Bu istiqamətdə işlər bu gün də davam etdirilir.

Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdoğlu "Pambıqçılığın intensiv texnologiyalar əsasında becərilməsi", "Aqrolizing" ASC-nin sədri Elşən Məmmədov "Texnika və gübrə ilə təminatın vəziyyəti", Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Cəmal Quliyev "Pestisidlərlə təminatın vəziyyəti" barədə məruzələrlə çıxış ediblər.

Sonda iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb, pambıq səpinə hazırlıq və səpinin səmərəli təşkilinə dair müvafiq tapşırıqlar verilib.

Nəriman CAVADOV,
"Respublika"

"AİTF 2018" turizm sərgisi öz işinə başladı

Sərgidə 20 ölkədən 277 şirkət iştirak edəcək

Aprelin 5-dən 7-dək Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq "Turizm və səyahətlər" ("AİTF 2018") sərgisi keçiriləcək. Sərgi ənənəvi olaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, "İteca Caspian" və onun tərəfdaşı - "İTE Group" (Böyük Britaniya) şirkətlərinin təşkilatçılığı ilə gerçəkləşəcək.

Ölkəmizdə 17-ci dəfə təşkil olunan sərgi turizm biznesi, yerli və regional turizm təşkilatları, dövlət strukturları, eləcə də media nümayəndələrini yenidən bir araya toplayacaq və regionun həm daxili, həm də xarici turizm dinamikasını yaxından təqdim edəcək. Xəzərən regionun turizm sənayesinin əsas sərgisində mühüm görüşlərin keçirilməsi, tərəfdaşlıq müqavilələrinin imzalanması, habelə yeni proqram və turizm marşrutlarının elan edilməsi gözlənilir.

Bu fikirləri aprelin 4-də "AİTF 2018" sərgisinə həsr edilmiş mətbuat konfransında "ITE Group" şirkətinin regional direktoru Edvard Stroon dedi. O bildirdi ki, "Bütün dünyə - bir sərgi" şüarı altında keçirilən "AİTF" sərgisində bu il 20 ölkəni təmsil edən 277 şirkət iştirak edəcək. Ziyarətçilər 90-dan artıq xarici turizm istiqaməti, eləcə də ölkə daxilində istirahət imkanları ilə tanış ola biləcəklər. Hava yolları və hotel şəbəkələri, eləcə də turizm sahəsi üzrə digər xidmət növləri təqdim ediləcək. İsti-



rakçılar arasında Azərbaycan, Bolqarıstan, Çexiya, Dominikan, Gürcüstan, İndoneziya, İtaliya, İsveçrə, Mərakeş, Rusiya, Sloveniya, Tailand, Türkiyə və digər ölkələri təmsil edən şirkətlər yer alır. "AİTF 2018" sərgisinin tərəfdaş ölkəsi isə Bolqarıstandır.

E.Stroon qeyd etdi ki, sərgidə tibbi və sağlamlıq turizmi sektoru geniş təqdim olunacaq. Bu sektorun iştirakçıları istirahət məkanlarını seçmək və yanaşı, yüksəkixtisaslı tibbi xidmətlərdən də faydalanmaq üçün müxtəlif imkanları nümayiş etdirəcəklər. Bu il tibbi turizmi seğımentində Çexiya, Rusiya, Sloveniya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən 40-dan çox tibb mərkəzi, klinika, sağlamlıq ocağı və sanatoriya iştirak edir.

Turizmin ölkə iqtisadiyyatının prioritet sahələrindən biri olduğunu söyləyən Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmi-

yev qeyd etdi ki, AİTF sərgisi hər il Azərbaycanda bu sahənin imkanlarını nümayiş etdirənməklə bərabər, ölkənin daxili turizm sektorunun inkişafına öz töhfəsini verir.

Sərginin meneceri Cəmilə Quliyeva bildirdi ki, iştirakçılar arasında hər il yeni-yeni həm yerli, həm də xarici ölkələri təmsil edən debütant şirkətlər də yer alır. Onun sözlərinə görə, bu il belə şirkətlər iştirakçıların 31 faizini təşkil edir. Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Azərbaycan Turizm Assosiasiyası (AZTA) ayrıca tədviş təmsil olunacaq. Azərbaycanın 25 turizm şirkətinin, hotel və sanatoriya-larını öz stendində bir araya gətirən AZTA-nın ekspozisiyası həm ölkəmizdə, həm də xaricdə turizm üzrə geniş təklifləri əks etdirəcək.

Qeyd olundu ki, AİTF sərgisi ölkəmizdə daxili turizmin inkişafını fəal şəkildə əks etdirir. Ənənəvi olaraq bu il də ölkənin turizm potensialı regi-

onlar tərəfindən nümayiş olunacaq, müxtəlif turoperatorlar, eləcə də "Absheron Hotels Group", "Gilan Hospitality" və digər hotellər şəbəkəsi öz xidmətlərini təqdim edəcəklər. Həmçinin sərgiyə İsmayıl, Lənkeran, Masallı, Şəki, Xaçmaz və Sumqayıt regional mədəniyyət və turizm idarələri qatılıb. Bundan əlavə, qonaqları regionun mədəni-tarixi irsi ilə tanış edən Qarabağ stendi təqdim olunacaq. İkinci ildir ki "ASAN Visa" - elektron viza portalı sərgidə öz stendi ilə iştirak edir. Bakının tarixi mərkəzi olan qədim lçərişərdə turizmin inkişaf imkanları "lçərişəhər" Dövlət Tarix-Memariq Qoruğu İdarəsi tərəfindən nümayiş olunacaq. Həmçinin Bakı Şopinq Festivalı da sərgidə iştirak edir.

Sərgi çərçivəsində iştirakçılar və yerli turoperatorlar arasında işgüzar əlaqələrin qurulması və danışıqlar aparacaq üçün geniş imkanlar yaradacaq vorkşop keçiriləcək.

Tədbirlər üzrə menecer Nəzrin Şamxalova bildirdi ki, 17-ci AİTF ilə bərabər Bakı Ekspo Mərkəzində 12-ci Qafqaz Beynəlxalq "Məhmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar" ("Horex Caucasus 2018") sərgisi də keçiriləcək. "Horex Caucasus" regionda hotel və restoran sektorunun yeganə ixtisaslaşdırılmış sərgidir.

Ramiz YUSUFİ,
"Respublika".

Bərdədə tibbi müayinə uğurla davam etdirilir

Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən əhalinin sağlam həyat tərzini keçirməsi üçün respublikamızın hər yerində vətəndaşların pulsuz tibbi müayinəsi davam etdirilir. Aran Qarabağın ən böyük yaşayış məskəni olan qədim Bərdədə də əhalinin tibbi müayinəsi müntəzəkli qaydada həyata keçirilir. Bu humanist aksiya rayon icra hakimiyyətinin başçısı Vidad İsayevin daim nəzarəti və diqqətində saxlanılır. Məhz bunun nəticəsidir ki, tibb müəssisələrinə müraciət edən hər bir sakin nəcib peşə sahiblərindən ağır dölusu razılıqlarını bildirdilər. Rayonda tibbi müayinə ilə bağlı Bərdə Şəhər Poliklinikasının müdiri Mehdi Mehdi-zadə ilə həmsöhbət olduq.

Mehdi həkim bildirdi ki, poliklinikada, Bərdə Regional Diagnostika Mərkəzində və 5 kənd sahə xəstəxanasında sakinlərin tibbi müayinə-dən keçirilməsi üçün bütün zəruri tədbirlər görülmüşdür. Sakinləre



kardioloji, nevroloji, endokrinoloji, dermatoloji, cərrahi, travmatoloji, ginekoloji, psixoloji, USM, rentgenoloji, terapiya, oftalmoloji, LOR və yoxu-xucu xəstəliklərin müayinəsi kimi tibbi xidmətlər göstərilir. Rayonda ixtisas həkimlərinə ibarət səyyari həkim briqadası yaradılmışdır. Bir briqada əsasən rayon mərkəzindən uzaq məsafədə yerləşmiş yaşayış məntə-qələrinə ezam olunur, eyni zaman-da şəhid ailələri və onlara bərabər

tutulan şəxslərin, yataq xəstələrinin, eləcə də ahiəlların tibbi müayinəsinə evlərdə həyata keçirilir. Tibbi müayinə zamanı heç bir xüsusi təhlükəli infeksiyon xəstəliklər aşkar olunmamışdır.

Rayon sakini R.Quliyeva ölkə başçımızın tapşırığı ilə keçirilən bu humanist aksiyaya yüksək qiymət qoymuşdur. O, Azərbaycan dövlətinin vətəndaşlarına daim qayğı ilə ya-

naşdığını xüsusiylə vurğuladı. Səhə-tində yaranan problemlə bağlı hə-kimi briqadasına müraciət edən ra-yon sakini E.İsmayilov Bərdə səhiyyə işçilərinin vətəndaşlara həssas yanaşdığını söylədi. Hər il keçirilən tibbi müayinədən on minlərlə insa-nın yararlandığını qeyd etdi. Bunun üçün respublika rəhbərliyinə dərin təşəkkürünü bildirdi. Bir sözlə, tibb müəssisələrinə müraciət edən hər kəs belə aksiyanın keçirilməsinə yüksək qiymət verir. Hazırkı vaxta-dək rayon üzrə 64587 nəfər tibbi müayinədən keçmişdir. Müayinədən keçənlərdən 236 nəfər ambulator müalicəyə, 211 nəfər isə stasionar müalicəyə cəlb olunmuşlar. 101 nə-fər Bərdə sakini paytaxt Bakıdakı ixtisaslaşmış xəstəxanalara yola salınmışdır. Bərdədə əhalinin pulsuz tibbi müayinəsi may ayının 12-dək uğurla davam etdiriləcəkdir.

Vəli VƏLİYEV,
"Respublika".

BMU-nun tələbələri Beynəlxalq proqramlaşdırma müsabiqəsinin qalibi olub

"Hello India x Russia Programming Bootcamp ACM-IPC 2018" beynəlxalq proqramlaşdırma təlimləri və müsabiqəsi 22-30 mart tarixlərində Hindistanın Amritapuri vilayətində Amrita Mühəndislik Məktəbinin bazasında keçirildi. Beynəlxalq təlim və müsabiqə "Harbour Space University", "Amrita School of Engineering", "Codeforces" və "Moscow Workshops ACM-ICPC"-nin birgə təşkilatçılığı ilə keçirilib.

Təlimlər çərçivəsində keçirilən müsabiqələrdə Bakı Mühəndislik Universitetinin (BMU) "BEU Programmers" komandası ən yaxşı nəticə (7 müsabiqədə - 2 dəfə ikinci, 5 dəfə birinci yer olmaqla) göstərərək, yekun nəticəyə görə, "Hello India x Russia Programming Bootcamp ACM-ICPC 2018" beynəlxalq proqramlaşdırma müsabiqəsinin qalibi olub və qızıl medala layiq görüldü.

Rusiyanın bu sahədə tanınmış mütəxəssisləri tərəfindən keçirilən beynəlxalq təlimlər ACM-ICPC Beynəlxalq Proqramlaşdırma müsabiqələrinə hazırlıq məqsədi daşıyır.

Təlim və müsabiqələrdə 8 ölkənin (Hindistan, Azərbaycan, İordaniya, Litva, Oman, Rusiya, Sinqapur, Yaponiya) 28 ali təhsil müəssisəsi, 3 kollec və 3 şirkətdən 39 komanda iştirak edib.

"Hello India x Russia Programming Bootcamp ACM-IPC 2018" beynəlxalq proqramlaşdırma təlimləri və müsabiqəsində Azərbaycanın Bakı Mühəndislik Universitetinin Kompüter və İnformasiya Texnologiyaları kafedrasının baş müəllimi Etibar Seyidzadənin rəhbərliyi ilə "BEU Programmers" komandası (Rəşad Məmmədov, Mahmud Alıhəverdiyev, Rəşad Kerimov) iştirak edib.

Qeyd edək ki, Bakı Mühəndislik Universitetinin "BEU Programmers" komandasının proqramda iştirakının bütün xərcləri Azərbaycan yerli şirkətləri olan "AZEduNet", "Təhsildə İnnovativ Texnologiyalar", "Edu-media Azərbaycan", "Ultra Technologies" və "ENGINEET" tərəfindən sponsorluq dəstəyi ilə təmin edilib.

M.MİRZƏ,
"Respublika".

Akademik Böyükkişi Ağayev son mənzilə yola salınıb



Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Azərbaycanın tanınmış cərrahi, Azərbaycan Tibb Universitetinin il cərrahi xəstəliklər kafedrasının müdiri, akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, akademik Böyükkişı Ağayevlə vida mərasimi keçirilib.

Mərasimdə müvafiq qurumların nümayəndələri, elm və tibb xadimləri, səhiyyə işçiləri iştirak ediblər.

Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əkil qoyulmuşdu.

AZƏRTAC xəbər verir ki, mərasimdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkəmizdə tibb sahəsində mühüm xidmətləri olan görkəmli alim, akademik Böyükkişı Ağayevin uzun illər zəngin elmi və pədaqoji fəaliyyəti ilə respublikada elmin və səhiyyənin inkişafına verdiyi böyük töhfələrdən danışib.

Akademik A.Əlizadə bildirib ki, ömrünün böyük hissəsini AMEA ilə bağlayan alimin elmi fəaliyyətinin əsas istiqamətini mədə qanaxmalarının müalicəsində iynəsiz inyektorun tətbiqi, qaracıyer, öd yolları və mədəaltı vəzin ağır xəstəliklərinin cərrahi müalicəsində intero corporal lazer aşığı tezlikli maqnit metodu təşkil edirdi. O, 1973-cü ildən bu günə kimi Azərbaycan Tibb Universitetinin il cərrahi xəstəliklər kafedrasına rəhbərlik edib.

Görkəmli alim Böyükkişı Ağayevin səmərəli fəaliyyətindən danısan akademik A.Əlizadə onun Azərbaycan elmində xüsusi rolu olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, respublikada cərrahi gastroenterologiya elmi məktəbinin yaradıcılarından olan alimin dəyərli tədqiqatları bu istiqamətdə fundamental araşdırmaların aparılması və onların müalicə işində tətbiqi üçün geniş imkanlar açıb.

Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan səhiyyəsində özünəməxsus yeri olan Böyükkişı Ağayevin ölkəmizdə cərrahların yetişməsində müstəsna xidmətlərindən bəhs edib. Bildirilib ki, alim tibb sahəsində elmi məktəb yaradıb, bütün mənalı ömrünü tibb elminin inkişafına həsr edib.

Tədbirdə görkəmli alimin həyat və zəngin elmi fəaliyyətindən bəhs edən AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov qeyd edib ki, Böyükkişı Ağayev Azərbaycan tibb elmini, səhiyyə və təhsilini nəzəri və praktik fəaliyyəti ilə daim zənginləşdirən, onların tətbiq sahələrini genişləndirməyə çalışan alim, bacarıqlı səhiyyə təşkilatçısı idi.

Qeyd olunub ki, akademik B.Ağayev çoxlu sayda elmi əsərin, 9 ixtira və 25-dən çox səmərələşdirici təklifin müəllifidir. Onun rəhbərliyi ilə tibb üzrə 62 fəlsəfə doktoru, 11 elmlər doktoru müdafiə edib.

Elmi və pədaqoji fəaliyyəti daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilən Böyükkişı Ağayev Azərbaycan tibb elminin inkişafındakı xidmətlərinə görə 1998-ci ildə "Şərəf" ordeni ilə təltif olunub.

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli, ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hədiyev akademik Böyükkişı Ağayevin zəngin elmi, pədaqoji fəaliyyətindən, yüksək mədəni keyfiyyətlərindən danışib, alimlə bağlı xatirələrini söyləyiblər.

Mərhumun ailəsi adından çıxış edən qardaşı oğlu Rauf Ağayev alimin xatirəsinə göstərilən hörmət və ehtirama görə dərin minnətdarlığını bildirib.

Sonra görkəmli alimin cənazəsi son mənzilə yola salınıb.

Mərhum ikinci Fəxri xiyabanda torpağa tapşınıb.

AZƏRTAC

Kompüterin yaddaşında qalmış son yazı

Tarixin bütün dövrlərində təsdiq edilmişdir ki, hər bir varlığın real əhatəsi, real möhürü olub. Bu təkzibolunmaz qanunauyğunluq insana, insan cəmiyyətlərinə də aiddir. İnsanın hər şeydən əvvəl, real əhatəsi təbiət və onun soykökü üzərində formalaşan real canlı və cansız varlıqlardır. Bu mənada onun əqidəsi, inamı, hansısa müqəddəs bir qüvvəyə bağlılığı vacib şərtlərdən biridir. Bu isə insanın cəhədləri, arzu və istək yönümlü hərəkətləri müəyyən mənada öz real həllini tapmayanda təzahür edir. Bu zaman insan bütün imkanlarının tükəndiyini etiraf edərək özünü bütünlüklə həmin müqəddəs qüvvənin sərməcamına verir, bacardığı yavaşmaların hamısından istifadə edərək ondan, yeni saf, kristal, forması hələ də ona məlum olmayan bir qüvvədən acizənə şəkildə özünə uğurlar istəyir.

Tarixin təsvir etdiyimiz müstəvisində din təlimləri sistemi, yeni sitayış, itaət kimi inancılar təşəkkül tapır və cəmiyyətin həyatında çox mühüm rol oynamağa başlayır. Məlumdur ki, tarixin bütün mərhələlərində Yer kürəsinin harasında olursa-olsun, formalaşmış insan cəmiyyətlərində geniş dünyagörüşü, iti zəkası, hərtərəfli fəaliyyəti özündə ehtiva edən təfəkkür sahibləri olmuşlar. Onların sayı çox olsa da, ən yüksək dəyər qazanan və etiraf olunanlar peyğəmbər, ruhani ata, papa, şeyx, axund, molla və s. kimi yüksək titullar qazanmışdır. Bu prosesin gedişində dünyanın müxtəlif yerlərində çoxsaylı insanlar seçdikləri dini təlimlər sistemi altında birləşərək yene də saf, kristal, müqəddəs qüvvələrə — Allah, Boq, Dyö (fransızca) - müraciət edir və üzleşdikləri çətin problemlərin həlli üçün onlardan kömək istəyirlər. Həmin insanların hərəkətlərində ibadət fəaliyyəti çox mühüm yer tutur. Oduq ki, yer üzərində ibadətə qəbul edən və onları asiman-da məkan tutmuş Allaha çatdırmaq üçün insanlar yaşadıqları (ərazilərdə) məscid, ziyarətgah, pır, külsə, monastr, Məkkə, Qüds, Vəlikan adları altında müqəddəs yerlər seçmiş, binalar inşa etmiş orada fərdi və kütləvi şəkildə öz ibadətlerini həyata keçirməyə başlamışlar. Bu, indi də davam edir.

Bələliklə, qeyd etdiyimiz kimi, ibadət insanların istər fərdi, istər toplum halında həyatının tələbatına çevrilir. Bələ olan halda, bu prosesin təkamülündə məscid-Allah evi vasitəsi ilə ibadət, yeni kütləvi ibadət daha aktual olur. Ehtimal ki, bu tələbatın və aktuallığın sayəsində müəyyən məkanda kənd, oba səviyyəsində yaşayan insanların bu ehtiyacını nəzərə alan ayrı-ayrı nüfuzlu şəxslər məscidlərin tikintisi kimi böyük vəsait tələb edən işləri öz öhdələrinə götürür və bununla da cəmiyyət qarşısında xeyirxah, nüfuzlu insanlara çevrilirdilər.

Bu mövzu böyükdür, lakin, mən Zaqatala mahalının Muğanlı kəndində tikilən məscidin ətrafında müəyyən səndələrlə istinad edərək bir qədər geniş dayanmaq istərdim. Hazırda bu məscidin tikintisinin tarixinə dair müxtəlif fikirlər səyrlənir. Bir səndədə bu, 1858-ci il, daş kitabədə 1862-ci il kimi qeyd edilir.

İctimai rəy, müasirlərinin söylədiklərinə görə, bu məscidin Alpaşalar nəslindən olan Məhəmmədli Alpaşa oğlunun şəxsi vəsaiti hesabına tikildiyi bildirilir. Əlbəttə, burada geniş şərhə ehtiyac yoxdur, çünki belə binaların tikintisi yalnız imkanlı şəxslərin məsuliyyəti öz üzərinə götürməsi sayəsində mümkün ola bilər. Fikri təsdiqləmə üçün qeyd edim ki, məscid binasının tikinti materialından məhz Məhəmmədli Alpaşa oğlunun özünün şəxsi əvinin tikintisində də istifadə olunmuşdur.

Tarix elmləri doktoru Məşədixanım Nəmətova Zaqatala bölgəsində yaşayan qədim və zəngin tarixə malik xalqların inşaat-tikinti, arxitektura abidələrinin yaradılması sahəsində tarixi uğurlarından bəhs edərək, atamın babası Məhəmmədli Alpaşa oğlunun (Məhəmmədli İbn Ali Paşa İbn İsaq) adını görkəmli şəxsiyyətlər sırasında üçüncü yerdə qərar.

Bir az Alpaşalar nəslinin tarixindən məlumat vermək istərdim. Alpaşalar nəslə hətək tarixə görə təxminən 260-270 il bundan əvvəl Azərbaycanın şimal-qərbi bölgəsində Zaqatala mahalının Muğanlı kəndində yurdu yuva salmış, öz tarixlərini yazmışlar. Onların dövrün səviyyəsində daim yüksələn sərrüfatçılığı, əvvəl sırf aqar, XIX əsrin ortalarında XX əsrin əvvəllərinə qədər olan dövrdə, yeni 1860-cı illərdən 1920-ci ilədək qismən səna-

ye-kapitalist təsərrüfatçılığını özündə ehtiva edirdi. Onların özlərinə məxsus kərcik kəsən, taxta çəkən və digər inşaat materialları istehsal edən kiçik müəssisələri var idi. Bu müəssisələrin məhsulları, heç şübhəsiz, təkcə bir ailənin ehtiyaclarını ödəmək üçün deyil, həm də əmtəə xarakterli daşıyır, satış üçün hazırlanırdı. Digər tərəfdən, onların böyük aqar təsərrüfatları XX əsrin əvvəllərində Qərbi Avropa istehsalı olan texnika ilə (otbiçən, yer şumlayın, toxumsuzəpən, məhsulun çəşidlənməsində, toplanmasına kömək edən avadanlıq və s.) bəcərilir, məhsulu isə satışa çıxarıldı. Bu təsərrüfatda əkinçilik, meyvə və fındıq bağları, arıçılıq, iribuynuzlu mal-qara, qoyun, ev quşlarının bəslənməsi və s. başlıca yer tuturdu.

Çox təəssüflər olsun ki, bu işgüzar təsərrüfat və onu ortaya qoyan ailəyə 1918-1920-ci illərdə dalbadal 2 dəhşətli zərbə endirildi və o sarsıldı. Birinci zərbə internet materiallarının da təsdiq etdiyi kimi, 1918-1920-ci illərdə bütün dünyanın bürümüş İspan qripi-epidemiyasının Azərbaycandan yayın keçməməsi, burada da 10 minlərlə insanın həyatına son qoyması və Alpaşalar nəslinin də demək olar ki, 99 faizinin bu fəlakətin qurbanı olması idi. Mən deyirdim ki, bir möcüzənin sayəsində nəsilədən yalnız 2 nəfər, 30-31 yaşında olan atam İsmayıl Paşa oğlu və bir də onun birinci nikahdan olan oğlu 3-4 yaşlı Məhəmməd salamat qalmışdılar.

İkinci zərbə isə Rusiya imperiyası tərkibində olan Azərbaycanda da yeni sosial-iqtisadi formasıyanın bərqərar olması nəticəsində endirilmişdi. Yeni siyasi-nəzəri yola ortaya çıxarılıb bu sosial-iqtisadi formasıya bütün xüsusi mülkiyyəti ləğv etmiş və onu ictimai mülkiyyətə əvəzləmişdi. Bu 2 zərbə bizim Alpaşalar nəslinin həm sosial varlığına, həm də iqtisadi qüdrətinə son qoymuşdur.

Bələ ağır bir şəraitdə mənim atam, 31 yaşlı İsmayıl Paşa oğlu yenidən ikinci dəfə ailə qurmaq qərarına gəlmişdi. O bu dəfə mənim anam Nur Hacı Yusif qızı ilə ailə qurmuşdu. Lakin atamın bu ikinci ailəsi, demək olar, 10 il ömür sürdü. Bələ ki, 1933-cü ildə anam Nur Hacı Yusif qızı heç 30 yaşı olmamış vaxtsız dünyasını dəyişmişdir. Mən

onu xatırlamıram. Atam İsmayıl Paşa oğlu isə bu fəlakət və müsibətlərin təsirinə həm fiziki, həm mədəni cəhətdən çox sarsılmış, üzüntü keçirmiş, 1936-cı il yanvarın 9-da 45 yaşında vəfat etmişdir.

Atamın ölümündən sonra nəsilədən onun 4 oğlan və 1 qız olmaqla 5 övladı qalmışdır. Lakin bir il sonra onun ən kiçik oğlu Ramazan 4 yaşında vəfat etmiş, birinci nikahdan olan böyük oğlu Məhəmməd ikinci Dünya Müharibəsində cəbhəyə getmiş və oradan qayıtmamışdır. Yerdə qalan 2 oğlu və 1 qızı isə ağır maddi şəraitə, kimsəsizliyin, yetimliyən ağır sınaqlarına baxmayaraq, salamat böyümüş, ailə müstəqilliyi əldə etmiş və hər birisi 75 ildən çox yaşamışdır. İndi bu sətirli yazan oğlu isə 90 yaşındadır. Lakin nəsil XXI əsrdə də davam edir. Çox ehtimal ki, XXII əsrdə də davam edəcəkdir.

Ümumiyyətlə, tarixi səndələr onu göstərir ki, Alpaşalar nəslə, xüsusilə onun görkəmli nümayəndəsi Məhəmmədli Paşa oğlu XIX əsrin 60-cı illərində daş üzərində Ərəb dil və qrafikasında yazdırıldığı mətnlərdə tarixə böyük hörmətlə yanaşmışdır. Son dərəcə etibarlı mənbə sayıla biləcək daş qrafikası vasitəsilə kəndin ərazisi, cəmiyyəti haqqında tarixi məlumatı gələcək nəsillərə ötürmək isə çox dəyərli bir işdir. Ədələt nəminə etiraf edək ki, əgər Muğanlıda adını çəkdiyimiz nəslin nümayəndələrinin daş üzərindəki mətnləri aşkar edilməseydi, bu gün həmin kənd tarixçilərimizin diqqətini cəlb etməz, oradakı tarixi abidələrin mövcudluğundan söhbət gedə bilməzdi. Deməli, hər bir insan, hər bir ailə və hər bir nəsil bu geniş dünyada boş-boşuna yaşamır, tikir, qurur, yaradır, ictimai edir, təbiətin sivilizasiyası ilə məşğul olur, cəmiyyətin tərəqqisinə kömək göstərir. Bu nöqteyi-nəzərdən yanaşdıqda, düşünmərim ki, ayrı-ayrı xalqların, ölkələrin və dövlətlərin tarixinin yörənəlməsi nə qədər önəmlidirsə, ayrıca götürülmüş nəslin, ailənin və insanın keçdiyi tarixi yolun yazılması da bir o qədər əhəmiyyətlidir.


Azərbaycanın ucqar bir kəndində təbiətin, ərazinin və sosial mühitin yaratdığı imkanlardan istifadə edərək Alpaşalar kimi tanınan nəslin övladları özlərindən sonra

onun xatırlamıram. Atam İsmayıl Paşa oğlu isə bu fəlakət və müsibətlərin təsirinə həm fiziki, həm mədəni cəhətdən çox sarsılmış, üzüntü keçirmiş, 1936-cı il yanvarın 9-da 45 yaşında vəfat etmişdir.

Atamın ölümündən sonra nəsilədən onun 4 oğlan və 1 qız olmaqla 5 övladı qalmışdır. Lakin bir il sonra onun ən kiçik oğlu Ramazan 4 yaşında vəfat etmiş, birinci nikahdan olan böyük oğlu Məhəmməd ikinci Dünya Müharibəsində cəbhəyə getmiş və oradan qayıtmamışdır. Yerdə qalan 2 oğlu və 1 qızı isə ağır maddi şəraitə, kimsəsizliyin, yetimliyən ağır sınaqlarına baxmayaraq, salamat böyümüş, ailə müstəqilliyi əldə etmiş və hər birisi 75 ildən çox yaşamışdır. İndi bu sətirli yazan oğlu isə 90 yaşındadır. Lakin nəsil XXI əsrdə də davam edir. Çox ehtimal ki, XXII əsrdə də davam edəcəkdir.

Ümumiyyətlə, tarixi səndələr onu göstərir ki, Alpaşalar nəslə, xüsusilə onun görkəmli nümayəndəsi Məhəmmədli Paşa oğlu XIX əsrin 60-cı illərində daş üzərində Ərəb dil və qrafikasında yazdırıldığı mətnlərdə tarixə böyük hörmətlə yanaşmışdır. Son dərəcə etibarlı mənbə sayıla biləcək daş qrafikası vasitəsilə kəndin ərazisi, cəmiyyəti haqqında tarixi məlumatı gələcək nəsillərə ötürmək isə çox dəyərli bir işdir. Ədələt nəminə etiraf edək ki, əgər Muğanlıda adını çəkdiyimiz nəslin nümayəndələrinin daş üzərindəki mətnləri aşkar edilməseydi, bu gün həmin kənd tarixçilərimizin diqqətini cəlb etməz, oradakı tarixi abidələrin mövcudluğundan söhbət gedə bilməzdi. Deməli, hər bir insan, hər bir ailə və hər bir nəsil bu geniş dünyada boş-boşuna yaşamır, tikir, qurur, yaradır, ictimai edir, təbiətin sivilizasiyası ilə məşğul olur, cəmiyyətin tərəqqisinə kömək göstərir. Bu nöqteyi-nəzərdən yanaşdıqda, düşünmərim ki, ayrı-ayrı xalqların, ölkələrin və dövlətlərin tarixinin yörənəlməsi nə qədər önəmlidirsə, ayrıca götürülmüş nəslin, ailənin və insanın keçdiyi tarixi yolun yazılması da bir o qədər əhəmiyyətlidir.

Azərbaycanın ucqar bir kəndində təbiətin, ərazinin və sosial mühitin yaratdığı imkanlardan istifadə edərək Alpaşalar kimi tanınan nəslin övladları özlərindən sonra



böyük təsərrüfatçılıq ənənələri, yeni daim tərəqqi edən bir istehsal və məhsuldar əmək nümunələri qoyub gediblər.

Bələliklə, ömrümün doqquzuncu onilliyinin sonlarında ömür yolunun, yeni mənə məxsus yolun yekunlaşması qənəətdəndəyem. Oduq ki, dö-nüb geriyyə baxmaq, arxada qalmış 80 ildən çox şüurlu həyatımı əhatə edən bir dövrü (1935-2017-ci illəri nəzərdə tuturam) təhlil etmək, ümumiləşdirmək, necə deyirlər, qiymətləndirmək qərarına gəldim. "Ömür döngələri" adlı biografiq tariximi yazıb, nəşr etdirib, cəmiyyətin sərməcamına verməklə faydalı bir iş görmüş olacağımıza inanırdım.

Yaşadıqlarımı, başıma gələnləri artırıb-əsgiltmədən, necə varsa, ələ qələmə almışam. Tarixi yaşatmaq üçün. Tarix işi əbədiyəgərdir, yaşamaqda olan insan cəmiyyətinin dondurulmuş, əbədləşdirilmiş formasıdır...

Məmmədli PAŞAYEV, tarixçi-alim, professor.

P.S. Bütün həyatını elmə, pədaqoji fəaliyyətə həsr edən ziyalı, mətbuat səhifələrində tez-tez imzası görünən, böyük bir nəslin layiqli nümayəndəsi Məmmədli Paşayevin qat edərib bilmədiyi, kompüterin yaddaşında qalmış son yazısı, son etirafı: "Hər şeyin əvvəli, axırı olur. Mən də "Ömür döngələri"nin axırına gəlib çatdım—son döngəyə. Həyat hekayəsinin də sonudur, amma yaşayib-yaratmağa sevgim tükənməyib...". Seve-sevə qələmə aldığım həyat kitabının son cümlələri, ələ son yazısına da həyata olan sevgisini qatıb Məmmədli müəllim. Yaşasaydı, doğmaları bu yaz günlərində onun qırx mərasimini deyil, 91 yaşını qeyd edəcəkdilər. Yaşasaydı... Yaşayacaq, doğmaların qəlbində, xeyirləh əməllərində, yazıb-yaratdıqlarında, tarixin yaddaşında...

Şəhid Nicat İsgəndərov adına küçənin açılışı olub

Tərtər şəhərində respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olmuş Nicat İsgəndərovun adı verilən küçənin əsaslı təmirdən sonra açılışı olub.

Bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları, hərbiçilər iştirak ediblər. Əvvəlcə torpaqlarımız uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükulla yad edilib.

Məlumat verilib ki, Nicat Bəhrüz oğlu İsgəndərov 1989-cu il avqustun 4-də Tərtər şəhərində anadan olub. Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətini başa vurduqdan sonra gizirlik məktəbində təhsil alıb. Təhsilini bitirdikdən sonra Vətənə xidmətinə davam etdirib, Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüş-



də göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "İgdiyyə görə" medalı ilə təltif edilib.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, 2016-cı ilin aprel ayında cəbhə xəttində erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusu layiqincə cavab verdi. Düşmənin canlı qüvvəsi və hərbi texnikası darmadağın edildi, strateji əhəmiyyətə malik

bir neçə yüksəklik işğaldan azad edildi. Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycanın güclü ordusu var. Ordu və xalq birliyi vəhdət təşkil edir. Azərbaycan ordusu işğal altında olan bütün torpaqlarımızı azad etməyə qadirdir, buna hazırdır.

Şəhid Nicat İsgəndərovun atası Bəhrüz İsgəndərov, "Azərbaycan Bayrağı" ordenli Nizami Heydərov, şəhidin döyüş yoldaşı Nəmet Həqverdiyev və başqaları tədbirdə çıxış edərək, Qarabağ müharibəsi qazilərinə və şəhid ailələrinə olan diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra mərasim iştirakçılarının alqış sədəlanı altında Nicat İsgəndərovun adını daşıyan küçəyə vurulmuş bələyefin üzərindən ağ örtük götürüldü. Tədbir iştirakçıları bələyefin önünə tər gül dəstələri düzüblər.

Vəli VƏLİYEV, "Respublika".

BİLDİRİŞ

"AzerGold" QSC tərəfindən "Nəcib metal külçələrinin inkassasiyası (daşınması) və çatdırılması xidmətinin satın alınması" ilə bağlı 13 yanvar 2018-ci il tarixində elan edilmiş açıq tender üzrə yetersay təmin edilmədiyi üçün ilkin səndələrin qəbulu tarixi 26 aprel 2018-ci il saat 15.00-dək, tendərə kommersiya təklifinin və təkliflərin təminatı səndələrinin qəbulu isə 07 may 2018-ci il 15.00-dək uzadılır. Səndələr möhürlənmiş, imzalanmış və iqlat zərfdə olmaqla təqdim olunmalıdır. Tender üzrə təklif zərflərinin açılışı 08 may 2018-ci il tarixində saat 15.00-da Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanında keçiriləcəkdir.

Əlaqələndirici şəxs: Rafiq Abdullayev

Tel.: 012-505-02-02

Ünvan: "AzerGold" QSC, Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H.

BİLDİRİŞ

"Bakı Metropoliteni" QSC tərəfindən 16.04.2018-ci il tarixdə keçirilməsi nəzərdə tutulan "Yüksək təhlükəli materialların (oksigen və propan qazları) nəql olunması üçün avtomatının satın alınması" üzrə Açıq Tenderin vaxtı 02 may 2018-ci il tarixə saat 15:30-a keçirilmişdir. Bununla əlaqədar iddiaçılar tenderdə iştirak etmək üçün səndələri (tender təklifi və bank təminatı istisna olmaqla) 23 aprel 2018-ci il saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş iqlat zərfdə 01 may 2018-ci il saat 18:00-a qədər, Bakı şəhəri, M.Rəfiil küçəsi 20 ünvanına "İcraə Nəzəret, Kargüzərliq və Təsərrüfat İşləri" şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

"Bakı Metropoliteni" QSC-nin Tender Komissiyası.

"Məişət Malları" ASC-nin

səhmdarlarının növbəti

ümumi yığıncağı 14 iyun

2018-ci il tarixdə

saat 14:00-da Xətai rayonu,

Ziğ şosesi, məhəllə

2929 ünvanında

keçiriləcəkdir.

Yığıncağın gündəliyi

1. İdarə heyətinin hesabatı.
2. Təftiş komissiyasının hesabatı.
3. İdarə heyətinin hesabatının və illik hesabatların təsdiq edilməsi.
4. İdarə heyətinin seçilməsi.
5. Direktorlar şurasının seçilməsi.
6. Təftiş komissiyasının seçilməsi.
7. Dividendlərin bölüşdürülməsi.

"Məişət Malları" ASC-nin İdarə heyəti.

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT SƏRHƏD XİDMƏTİ

Azərbaycan Sərhəd Mühafizəsinin 99-cu ildönümü münasibətilə

MÜSABİQƏ ELAN EDİR

Müsabiqənin keçirilməsi gənc nəslə Vətəna, onun sərhədlərinə hörmət ruhunda tərbiyə etmək, onların dünyagörüşünü və sərhəd xidmətinə marağını artırmaq, Dövlət Sərhəd Xidmətinin əldə etdiyi nailiyyətlərin, sərhəd xidmətinin xüsusiyyətlərinin, cəmiyyətdəki rolunun və əhəmiyyətinin ictimaiyyətə çatdırılması, sərhədlərimizin mühafizəsi sahəsində əcdadlarımızdan miras qalmış milli-mənəvi dəyərlərin, ənənələrin yaşadılması məqsədini daşıyır.

Müsabiqə bədi ədəbiyyat (şəir, hekayə), təsviri sənət (rəngkarlıq), qəzet məqaləsi və "Sərhədlərimizin keşiyində" mövzusunda inşa yazısı nominasiyaları üzrə keçirilir.

Müsabiqənin şərtləri:

1. Müsabiqənin bədi ədəbiyyat (şəir, hekayə), təsviri sənət (rəngkarlıq) və qəzet məqaləsi nominasiyasında yaşından asılı olmayaraq, bütün yaradıcı şəxslər, "Sərhədlərimizin keşiyində" mövzusunda inşa yazı müsabiqəsində sərhədyanı rayonların orta məktəblərinin 10-cu sinif şagirdləri iştirak edə bilərlər.

2. Bədi ədəbiyyat (şəir, hekayə), təsviri sənət (rəngkarlıq) və qəzet məqaləsi nominasiyasında təqdim olunan əsərlərin üzərində müəllif barədə məlumatlar göstərilir. Həmin məlumatlar anketdə əks etdirilir (anketin forması qaydaya əlavə olunur) və zərflə qoyulur. Həm əsərin arxasında, həm də zərfin üzərində şərti ad qeyd olunur. Təsviri sənət üzrə iştirakçılar müsabiqəyə 90 x 70 santimetr ölçüdən kiçik olmamaq əsərlər təqdim etməlidirlər. Əsərlər kətan parça üzərində çəkilməli və çərçivəyə salınmamalıdır. Əsərlər müvafiq qaydada doldurulmuş anketlə birlikdə 2018-ci il may ayının 22-dək Dövlət Sərhəd Xidmətinin Şəxsi Heyət üzrə Baş İdarəsinə təqdim edilməlidir.

3. İnşa yazısı 12 vərəqə dəftərdə, göy rəngli qələmlə yazılmalı, dəftərin üz hissəsində şagird haqqında məlumat (şagirdin adı, soyadı və atasının adı, rayon və məktəb haqqında məlumat və əlaqə telefonu) qeyd olunmalıdır. Müsabiqənin keçirilməsi və qiymətləndirilməsi üçün hərbi hissələrdə rayon təhsil şöbələri ilə birgə xüsusi komissiyalar yaradılır. Komissiyalar 3 (üç) ən yaxşı inşa yazısını qiymətləndirir və 2018-ci il may ayının 22-dək Dövlət Sərhəd Xidmətinin Şəxsi Heyət üzrə Baş İdarəsinə təqdim edir.

4. Təqdim olunan bütün əsərlərdə Azərbaycan Sərhəd Mühafizəsi tərənnümü edilməli, əsərlər müsabiqəyədək heç bir yerdə çap, nəşr və yaxud nümayiş etdirilməməlidir.

5. Dövlət Sərhəd Xidmətinin, Təhsil Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin və Mətbuat Şurasının nümayəndələrindən ibarət komissiya yaradılır, komissiya hər nominasiya üzrə 3 (üç) ən yaxşı əsəri seçir, qalibləri müəyyən edir.

6. Müsabiqənin nəticələrində Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 98-ci ildönümü ərəfində elan ediləcəkdir.

7. Müsabiqə ilə bağlı yaranmış suallarla bağlı iştirakçılar hərbi hissələrin şəxsi heyət üzrə şöbələrinə və Dövlət Sərhəd Xidmətinin Şəxsi Heyət üzrə Baş İdarəsinə müraciət edə bilərlər.

“Bakı Dəmir Beton-4” ASC-nin

səhmdarlarının növbəti ümumi yığıncağı

9 iyun 2018-ci il tarixdə saat 14:00-da

Nizami rayonu, Keşlə qəsəbəsi, Energetika

küçəsi N5 ünvanında keçiriləcəkdir.

Yığıncağın gündəliyi

- Hesablama komissiyasının seçilməsi.
- İdarə heyətinin hesabatı.
- Təftiş komissiyasının hesabatı.
- İdarə heyətinin hesabatının və illik hesabatların təsdiq edilməsi.
- İdarə heyətinin seçilməsi.
- Direktorlar şurasının seçilməsi.
- Təftiş komissiyasının seçilməsi.
- Dividendlərin bölüşdürülməsi.

“Bakı Dəmir Beton-4” ASC-nin İdarə heyəti.

Müsabiqə qalibləri üçün aşağıdakı mükafatlar təsis olunur:

Bədi ədəbiyyat üzrə:

Şəir

I yer - 1-ci dərəcəli diplom və 400 (dörd yüz) AZN məbləğində pul mükafatı;

II yer - 2-ci dərəcəli diplom və 300 (üç yüz) AZN məbləğində pul mükafatı;

III yer - 3-cü dərəcəli diplom və 200 (iki yüz) AZN məbləğində pul mükafatı.

Hekayə

I yer - 1-ci dərəcəli diplom və 400 (dörd yüz) AZN məbləğində pul mükafatı;

II yer - 2-ci dərəcəli diplom və 300 (üç yüz) AZN məbləğində pul mükafatı;

III yer - 3-cü dərəcəli diplom və 200 (iki yüz) AZN məbləğində pul mükafatı.

Təsviri sənət üzrə:

Rəngkarlıq

I yer - 1-ci dərəcəli diplom və 700 (yeddi yüz) AZN məbləğində pul mükafatı;

II yer - 2-ci dərəcəli diplom və 600 (altı yüz) AZN məbləğində pul mükafatı;

III yer - 3-cü dərəcəli diplom və 500 (beş yüz) AZN məbləğində pul mükafatı.

Qəzet məqaləsi üzrə:

I yer - 1-ci dərəcəli diplom və 300 (üç yüz) AZN məbləğində pul mükafatı;

II yer - 2-ci dərəcəli diplom və 250 (iki yüz əlli) AZN məbləğində pul mükafatı;

III yer - 3-cü dərəcəli diplom və 200 (iki yüz) AZN məbləğində pul mükafatı.

İnşa yazısı üzrə:

I yer - 1-ci dərəcəli diplom və 300 (üç yüz) AZN məbləğində pul mükafatı;

II yer - 2-ci dərəcəli diplom və 250 (iki yüz əlli) AZN məbləğində pul mükafatı;

III yer - 3-cü dərəcəli diplom və 200 (iki yüz) AZN məbləğində pul mükafatı;

Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:

Ünvan: *Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 30, Dövlət Sərhəd Xidməti Aparatının inzibati binası*
Əlaqə telefonları: *012 498-01-55, 012 498-01-29, 050 271-47-14*

Müsabiqə iştirakçısının anketi (nümunə)

(soyadı, adı, atasının adı)

Doğum tarixi _____

Təhsili _____

İş yeri, vəzifəsi _____

Ünvan, telefon (ev, iş, mobil) _____

Müsabiqəyə təqdim olunan işlər

1. _____

2. _____

(əsərin adı)

İşi təhvil verdi: _____

İşi təhvil aldı: _____

BİLDİRİŞ

Ağdaş Rayon İcra Hakimiyyəti inventar (maddə-225411 və 311220), dəftərxana ləvazimatı (maddə-221100 və maşın ehtiyatı hissələrinin (223200) kotirovka sorğusunu üsulu ilə satın alınması-nı həyata keçirir.

Maraqlanan təşkilatlar 0202355246 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Sənədlər 16.04.2018-ci il saat 11:00 tarixədək qəbul olunur.

Tender Komissiyası.

BİLDİRİŞ

1 sayılı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin Lot 1 Mənzil fondunun əsaslı təmiri üçün 7 fevral 2018-ci il tarixli “Respublika” qəzetində və tender.gov.az saytında yerləşdirdiyi tender elanı, tender iştirakçılarının sayı 3-dən az olduğu üçün ləğv edilsin.

Azərbaycan Respublikası Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2018-ci ildə şəhərdə görülmək abadlıq-təmir işlərinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) Lot üzrə aparılır:

Tender iştirakçılarna təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikitəqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdır. Abadlıq-təmir işləri ilin sonunda nəzərdə tutulur.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Ağdaş şəhər İnizbatı Ərazi Dairəsi üzrə nümayəndəliyindən ala bilərlər.

Əlaqələndirici şəxs: Cavadova Əzime.
Telefon: 5-17-35.
(Ünvan: Ağdaş şəhəri, Heydər Əliyev xiyabanı 1)

İştirak haqqı — 160 (yüz altmış) manat
Təşkilat: Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhər İnizbatı Ərazi üzrə Nümayəndəliyi
Hesab:

Ağdaş YXO AZ27AIB32051019446000201160
VÖEN: 3300029641

Bank: “Kapital Bank”ın Ağdaş filiali
Kodu: 200606
VÖEN: 9900003611

Müxbir hesabı:
AZ37NABZ013501000000000001944
S.W.I.F.T. BİK: AİBAZ 2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
 İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

—*tenderdə iştirak etmək üçün ərizə;*
 —*tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;*

—*tender təklifi (zərflərin açıldığı gündən ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);*

—*tender təklifi qiymətinin 1 faizi həcmində (təklifin təminatı) (zərflərin açıldığı gündən 60 bank günü qüvvədə olmalıdır);*

—*Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayı;*

—*son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;*

—*iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;*

—*müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.*

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dilə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 10 may 2018-ci il tarixdə saat 17:00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikitəqat zərfdə 18 may 2018-ci il tarixdə saat 17:00-a qədər Ağdaş şəhər İnizbatı Ərazi Dairəsi üzrə Nümayəndəliyinə (ünvan: Ağdaş şəhəri, Heydər Əliyev xiyabanı 1) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 21 may 2018-ci il tarixində saat 11:00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender Komissiyası.

TEKRAR

“Bakı Metropoliteni” QSC tikinti mallarının satın alınması üzrə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir:

Tender iştirakçılarna təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikitəqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, M.Rəfiili küçəsi 20-dən (Əlaqələndirici şəxs: İlqar Qasimov telefon: 490-00-01) ala bilərlər.

LOT-1. Tikinti mallarının satın alınması
İştirak haqqı - LOT-1 - 300 manat
Hesab: AZ98AZR3738050019440010268002
VÖEN: 1402871431
Bank: AZƏR-TÜRK BANK ASC (Mərkəz filialı)

Kodu: 501361

VÖEN: 99000006111
M/H: AZ02NABZ01350100000000022944
S.W.I.F.T. AZRTAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
 İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

—*tenderdə iştirak etmək üçün yazılı müraciət;*

—*tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;*

—*tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 40 bank günü qüvvədə olmalıdır);*

—*tender təklifi dəyərinin 2%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 70 bank günü qüvvədə olmalıdır).*

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu

AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.06.2011-ci il tarixli 149s №-li Sərəncamı ilə “Tədbirlər Planı” təsdiq edilmiş və “Dövlət Proqramı”na edilmiş əlavələrə əsasən Dövlət Nəf Fondunun vəsaiti hesabına məcburi köçkünlərin müvafiqatı məskunlaşdırılması məqsədi ilə qəsəbələrdə, çoxmərtəbəli binaların, fərdi yaşayış evlərinin layihələndirilməsi və onların tikintisi ilə bağlı işlərin həyata keçirilməsi MKSİF-ə həvalə olunmuşdur.

Lot 1, “Bakı şəhəri, Pirlallahı rayonu ərazisində 300 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastruktur olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 72 mənzilli 1 №-li yaşayış binasının tikintisi”

İştirak haqqı: 350 (üç yüz əlli) manat;
 Lot 2, “Bakı şəhəri, Pirlallahı rayonu ərazisində 300 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastruktur olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 162 mənzilli 2 №-li yaşayış binasının tikintisi”

İştirak haqqı: 500 (beş yüz) manat;
 Lot 3, “Bakı şəhəri, Pirlallahı rayonu ərazisində 300 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastruktur olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 72 mənzilli 3 №-li yaşayış binasının tikintisi”

İştirak haqqı: 350 (üç yüz əlli) manat;
 Lot 4, “Bakı şəhəri, Pirlallahı rayonu ərazisində 300 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastruktur olan yeni yaşayış məhəlləsində 220 şagird yerlik məktəb binasının tikintisi”

İştirak haqqı: 250 (iki yüz əlli) manat;
 Lot 5, “Bakı şəhəri, Pirlallahı rayonu ərazisində 300 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastruktur olan yeni yaşayış məhəlləsində yol-küçə şəbəkəsinin tikintisi”;

İştirak haqqı: 200 (iki yüz) manat;
 Lot 6, “Bakı şəhəri, Pirlallahı rayonu ərazisində 300 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastruktur olan yeni yaşayış məhəlləsində sahədaşlıq elektrik təchizatı şəbəkəsinin tikintisi”;

İştirak haqqı: 150 (yüz əlli) manat;
 Lot 7, “Bakı şəhəri, Pirlallahı rayonu ərazisində 300 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastruktur olan yeni yaşayış məhəlləsində su təchizatı, kanalizasiya və suvarma sisteminin tikintisi”;

İştirak haqqı: 150 (yüz əlli) manat;
 Lot 8, “Bakı şəhəri, Pirlallahı rayonu ərazisində 300 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastruktur olan yeni yaşayış məhəlləsində 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dilə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank qərantıyası istisna olmaqla) 20 aprel 2018-ci il saat 18:00-a qədər, tender təklifi və bank qərantıyasını isə möhürlənmiş ikitəqat zərfdə 3 may 2018-ci il saat 18:00-a qədər Bakı şəhəri, Tbilisi prospekti 57D (MKSİF) ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 4 may 2018-ci il tarixdə, saat 16:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

ikitaq bağlamada yazılı surətdə təqdim etsinlər.

Tenderdə iştirak etmək istəyənlər yuxarıda göstərilən məbləğlərdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Tbilisi prospekti 57D, (MKSİF) ünvanından (Əlaqələndirici şəxs: E.İ.Məmməd-xanova, tel. +(99412) 4318703, 4318769) ala bilərlər.

Təşkilat: “Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu”
VÖEN-i: 1400305341

Dövlət Xəzinədarlığı Agentliyi
VÖEN (bankı): 1401555071

Hesab nömrəsi: AZ29CTRE0000000000005728225
Müxbir hesab: AZ41NABZ01360100000000003944
Kod: 210005

S.W.I.F.T. : CTRE AZ 22
Təsnifat kodu: 142340

Büdcə səviyyəsinin kodu: 7
 İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

—*tenderdə iştirak etmək üçün yazılı müraciət;*

—*iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;*

—*iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.*

—*tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 90 bank günü qüvvədə olmalıdır);*

—*tender təklifi qiymətinin 2%-i həcmində bank qərantıyası (tender təklifinin qərantıyasının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olması müddətindən 30 (otuz) bank günü çox olmalıdır);*

—*Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayı;*

—*iddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank tərəfindən verilməsi arayı;*

—*tender iştirakçılarının (iddiaçıların) son 3 (üç) ilində yedrinə yetirdikləri analoqi işlərinin dəyəri tender predmetinin qiymətinə müvafiq olmalıdır;*

—*iddiaçının müvafiq tikinti işlərinin görülməsinə olan xüsusi icazə (lisenzia) sənədinin surəti;*

—*iddiaçının mülikiyyətə olan məxs, mexanizm və avadanlıqların növü və xüsusiyyətləri haqqında arayı;*

—*iddiaçının ixtisas göstəriciləri haqqında məlumat.*

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dilə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank qərantıyası istisna olmaqla) 20 aprel 2018-ci il saat 18:00-a qədər, tender təklifi və bank qərantıyasını isə möhürlənmiş ikitəqat zərfdə 3 may 2018-ci il saat 18:00-a qədər Bakı şəhəri, Tbilisi prospekti 57D (MKSİF) ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 4 may 2018-ci il tarixdə, saat 16:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

TENDER KOMİSSİYASI.

1 saylı Xüsusi Təyinatlı Mənzil-Komm